



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!


SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 197 (4696) 25 oktyabr 2014-cü il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Azərbaycan Prezidenti İlham Əliyev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədrini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 24-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şipmanı qəbul edib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şipman Bakıda keçirilən "İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolü" mövzusunda beynəlxalq konfransın Avropa ölkəleri hakimləri arasında dialoqun inki-

şaf etdirilməsi və Azərbaycanda məhkəmə sisteminin daha da təkmilləşdirilməsi baxımından önemini qeyd etdi. O, müxtəlif ölkələrdən olan xeyli sayıda hakimlərin konfransda iştirak etdiyini vurğulayaraq tədbirin Avropa səviyyəsində əhəmiyyətini diqqətə çatdırıldı. Strasburqa son sefərini məmənnuluqla xatırlayan dövlətimizin başçısı ölkəmizin xüsusilə Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə Avropanın müvafiq qurumları ilə fəal əməkdaşlıq etdiyini dedi və Azərbaycanda keçirilən mü-

hüm beynəlxalq tədbirlərin əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev bu baxımdan "İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolü" mövzusunda beynəlxalq konfransın əlaqələrin genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Görüşdə Azərbaycan ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

4

"Dələduzluq yolu
ilə mənzil almaq
mümkün deyil"

3

"Freedom House"
Paris görüşündə
təxribat etmək istəyir"

16

"Qarabağ"ın "Avropa
fırtınası" davam edir!

“Cənub” qaz dəhlizi yalnız kəmər deyil, XXI əsrin mühüm strateji enerji dəhlizidir

“Cənub” qaz dəhlizi çox mühüm və Avropanın enerji xəritəsini dəyişdirəcək bir layihədir. Bu, Avropa İttifaqının gələcəyi üçün vacibdir, onun təhlükəsizliyi üçün çox mühümdür



2006-ci ildən başlayaraq “Şahdəniz” yatağının istismarının birinci mərhələsinin başlanmasından sonra təbii qazın Cənubi Qafqaz Qaz Boru Kəməri vasitəsilə Gürcüstan və Türkiye bazarlarına çıxırılması Azərbaycanı neftlə bərabər həm də qaz ixracatmasına əvərdi. Hələ o zaman qaz ixracatı xəritəsi Azərbaycan, Gürcüstan və Türkiye ilə məhdudlaşdırıldı. Lakin 2012-ci il iyunun 26-də Azərbaycan və Türkiye siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində Trans-Anadolu qaz boru kəməri layihəsi üzrə imzalanmış saziş “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsi ilə bərabər eyni zamanda “Cənub” qaz dəhlizinin konturlarını da bəlli etdi. Qeyd edək ki, bu kəmər Azərbaycan qazının Gürcüstandan keçməklə Türkiyənin Avropa ilə sərhədlərinə qədər daşınmasını nəzərdə tutur.

“Şahdəniz” konsorsiumunun Azərbaycanın Avropaya qaz ixracını həyata keçirəcək marşrut kimi TAP (Trans Adriatic Pipeline) qaz ixrac boru kəməri layihəsinin seçilməsi ilə bağlı 2013-cü il iyunun 28-de verdiyi qərar və iyunun 30-da imzalanan sazişle ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına birbaşa çıxış əldə etdi. Bununla da TANAP və TAP “Cənub” qaz dəhlizinin əsas tərkib hissəsi neçəvrildi. Buna qədər olanlar isə “Cənub” qaz dəhlizinin məntiqi nəticəsi idi.

“Ösrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönmünə təsadüf edən “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi Azərbaycanın regionadakı rolunu daha da gücləndirməklə yanaşı, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəsini daha da artırılmış oldu. Bununla da Azərbaycanın enerji siyasetində yeni bir mərhələnin açıldığı, müstəqil enerji siyaseti apararaq Avropanın mavi qaz bazarına birbaşa daxil olmaq

imkanını əldə etdiyini demək olar. Qlobal enerji təhlükəsizliyi müasir dünya iqtisadiyyatında həllini gözleyen vacib problem olduğu vaxtda iqtisadiyyatın əsas lokomotivi hesab edilən karbohidrogen ehtiyatlarının zənginliyi Azərbaycanın beynəlxalq iqtisadi və siyasi əlaqələrinin ana xəttini təşkil etməsi, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin həlline yönəldilməsi bu istiqamətdə aparılan danışçıların əsas mövzusunu təşkil edir. Bu fikirlər sentyabrın 20-də Bakıda “Ösrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş tətənəli mərasimdə iştirak edən dövlət və hökumət başçıları və digər qonaqlar tərəfindən de ifadə olunub.

Məsələn, Bolqarıstan Prezidenti Rosen Plevneliev deyirdi ki, Azərbaycan bütün dövrlərdə çox etibarlı və dəyərli tərəfdəş olub: “Bu gün tarixi bir addım atılır ki, Avropanın enerji təhlükəsizliyi təmin edilsin. Bu, yalnız əlavə qaz kəmərinin, dəmir yolu xətlərinin inşası deyil. Bu gün biz regional əməkdaşlığı genişləndiririk”.

Amerika Birləşmiş Ştatları dövlət katibi Con Kerri də qeyd edirdi ki, “Ösrin müqaviləsi” keçmiş Sovet İttifaqında ilk böyük Qərb səmayəsi olub: “Son 20 il ərzində ABŞ enerji ehtiyatlarının istismarı, Avropa və dünya enerji təchizatına töhfə, güclü və müstəqil dövlətə çəvirləməsi istiqamətində Azərbaycanın tam mənada tərəfdəsi olub. Bakı-Tbilisi-Ceyhan kəmərinin inşası ilə yanaşı, Azərbaycan Xəzər və Aralıq dənizləri arasında birbaşa əlaqə yaradaraq dünya bazarında mühüm neft təchizatçısına əvərlilib. Azərbaycan “Cənub” qaz dəhlizi vasitəsilə Avropa bazarlarının əlavə enerji təchizatı marşrutlarında və regionun enerji təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayıb. Azərbaycan 96 il önce universal dəyərlərə sadıqlıyi ifadə edən ilk müsəlman ölkəsi

kimi insan hüquqları və fundamental azadlıqların təmin edilməsində xalqın və hökumətin nümayiş etdirdiyi lider rolunu yenidən üzəri-nə götürüb”.

Gürcüstanın baş naziri İraklı Qaribaşvili isə vurğulayırdı ki, Azərbaycan Gürcüstanın ən yaxın dostlarından və tərəfdəşlərindən biridir: “Birgə səylərimiz nəticəsində biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi çox mühüm layihələri icra etmişik. Bu gün tarihi qərarla bağlı yeni planlar qurulur və həmin kəmərlərin genişlənməsi qərarları verilir. Qara dəniz və Xəzər dənizi hövzələrinin dövlətləri üçün yeni imkanlar açılacaq”. Yunanistanın baş naziri Antonis Samaras da deyirdi ki, “Cənub” qaz dəhlizi yalnız infrastruktur layihəsi deyil, bu, gələcəyə olan bir baxışdır və bu baxış artıq reallığa çevrilir: “Bu baxış nəticəsində Avropa və Asiya birləşir. Bundan böyük rəmzi əhəmiyyət daşıyan layihə ola bilmez. Biz yalnız kəmər inşa etmirik. Biz körpüler inşa edirik. Bu körpüler xalqları və ölkələri bir araya gətirir”. Monteneqronun baş naziri Milo Cukanović də etrafı edirdi ki, “Cənub” qaz dəhlizinin ti-kintisinin başlanılması ister “Ösrin müqaviləsi”, isterse də digər məsələlər baxımından çox vacibdir: “Bu dönen ərzində Azərbaycan çox möhtəşəm inkişaf yolu keçib. Enerji sahəsindəki dinamik dəyişikliklər həm ölkədaxili, həm də qlobal səviyyədə aydın hiss olunur. Biz ölkələrimiz üçün yeni gələcək yaradıraq”.

Avropanın energetika naziri Damian Giknuri də deyirdi ki, “Cənub” qaz dəhlizi çox mühüm və Avropanın enerji xəritəsini dəyişdirəcək bir layihədir. Bu, Avropa İttifaqının gələcəyi üçün vacibdir, onun təhlükəsizliyi üçün çox mühümdür. Böyük Britaniya və Şimali İrlandiya Birleşmiş Krallığının ticareti və investisiyalar üzrə dövlət naziri Lord Livingston dəqiqətə çatdırırı ki, uğuru şərtləndirən üç amil bunlardır: erken oyanmaq, gecəyə qədər çalışmaq və neft tapmaq: “Bunu Azərbaycanın uğuru haqqında da demək olar. Lakin buraya müdrik rəhberlik amilini əlavə etmek çox vacibdir. Ölkəniz gərgin əməyi və enerji ehtiyatları sayəsində Avropa və dünya iqtisadiyyatında mühüm rol oynayır. Bö-

yuk Britaniya bu uğurun tərkib hissəsi olmaqdən qurur duyur. “Cənub” qaz dəhlizi Avropa İttifaqının qaz bazarının şaxələndirilməsində mühüm rol oynayacaq və bununla da qıtənin enerji təhlükəsizliyini artıracaq”.

İtalya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Kláudio de Vinsenti deyirdi: “Ösrin müqaviləsi” həm Azərbaycanın beynəlxalq emköndəşliq baxımından inkişafını təmin edib, eyni zamanda, ölkəyə külli miqdarda xarici sərmaye cəlb edib. Bu baxımdan “Cənub” qaz dəhlizi heç şübhəsiz ki, “Ösrin müqaviləsi”nin qaz baxımından tekamülü olub. TAP layihəsinin Avropa və İtalya üçün qaz nəqlinin şaxələndirilməsi baxımdan çox mühüm əhəmiyyəti var. Bu, bizə imkan verəcək ki, xüsusi neft sahəsində təhlükəsizliyi və etibarlılığı təmin edək”.

ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hökstən təsdiqleyirdi ki, “Ösrin müqaviləsi” həqiqətən də tarixi hadisə olub: “Biz fəxr edirik ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin inkişafı və həyata keçirilməsi istiqamətində Azərbaycana mühüm dəstək vermişik. O zaman biz XX əsrin müqaviləsini imzaladıq. Bu gün Xəzər dənizindən Avropaya qaz nəql edəcək yeni layihənin təməlqoyma mərasimində iştirak edirik. Bunnunla da biz XXI əsrin monumental əhəmiyyətə malik yeni layihəsinin başlanğıcını qeyd edirik. Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində getdikcə artan vacib rol oynaya-caq. Bu dəhlizin açılışı Avropanın enerji xəritəsini dəyişib. İyirmi il öncə Bakı-Tbilisi-Ceyhan kəmərinin inşa ediləcəyinə inanmayanlar var idi. Son ilde “Cənub” qaz dəhlizinə skeptik yanaşanlar da var idi. Azərbaycan xalqının iradəsi, ABŞ, Türkiye və Avropadan olan tərəfdəşlərinin əzmkarlığı skeptiklər üzərində qalib gəldi. Artıq yeni mərhələnin başlanğıcındaydıq və bunun təsiri regionda, Avropada və Şərqi Aralıq dənizi hövzəsində hiss ediləcək”.

BP şirkətinin baş icraçı direktoru Robert Dadli deyirdi ki, burada 1994-cü ildən indiyədək son dərəcədə böyük nailiyyətlər əldə olunub: “Buna görə də mən Prezident İlham Əliyevə və Onun hökumətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz birləşdə tərəfdəşlərinin nəyə qadir olduğunu nümayiş etdiririk. Bugünkü tarix sadəcə bir müqavilənin imzalanmasının ildönümü deyil. Bu, həm də Azərbaycanın neft sənayesinin dirçəlişində əlamətdar bir gündür. Odlar Yurdı Azərbaycan höqiqətən də neft və qaz sənayesinin beşiyidir və 1994-cü ildə ölkə həmin sənayenin yenidən dirçəlişinin şahidi oldu”.

Bir sözə, “Cənub” qaz dəhlizi Avropanın enerji təhlükəsizliyinə yönəlib. Azərbaycan bununla dönyanın en böyük, eyni zamanda, en mürəkkəb qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının işlənilməsini uğurla həyata keçirir. Qazanılmış nailiyyətlər də təsdiq edir ki, bu inkişaf davamlı olacaq, Azərbaycan neftçiləri XXI əsrin layihələrini də vaxtında və yüksək keyfiyyətlə yerinə yetirəcəklər. Bu mənada, 2018-ci ildə Azərbaycan qazı Türkiyəye, 2019-cu ildə isə Avropaya çatdırılacaq.

“Səs” Analitik Qrupu

Ə.Əhmədov: "Vətəndaşların müxalifət partiyalarına etimad göstərməməsi müxalifətin siyasi iflasının bariz nümunəsidir"

Azərbaycanda müxali- fətin siyasi iflasa uğra- ması hamiya məlum- dur və bu, bir neçə ildir davam edən bir prosesə çevrilib". SIA-nın xəbəri- né görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov Müsavat Partiyası ve AXCP daxilin- de baş verən gərginliyə və istefala- ra münasibət bildirərkən deyib. Ə.Əhmədov bildirib ki, vətəndaşla- rın müxalifət partiyalarına inanma- ması, etimad göstərməməsi müxali- fətin siyasi iflasının bariz nümunəsi- dir və her bir Azərbaycan vətəndaşı illerdər ki, bunun şahidiidir: "İndi iflas prosesi müxalifət partiyalarının daxili- nə keçib. Bunun aydın ifadəsinə bu gün müxalifət partiyalarının içərisin- de olan proseslərdə müşahidə etmək olar. Özü də bu, təkcə Müsavat Parti-



yasında deyi, AXCP-də də aydın şə- kildə müşahidə olunmaqdır".

Onun fikrincə, bu, onun göstəricisi- dir ki, bu partiyaların indiki şəkildə, indiki ideoloji baxışlar çerçevesində mövcud olmasının mənasızlığını artıq həmin partiyalarda fəaliyyət göstəren insanlar

da dərk etmeye başlayıblar: "On- lar partiya daxilində çekişmələ- ri ilə sübuta yetirirlər, öz aralara- rında etiraf etmiş olurlar ki, bunlar səhv yoldadırlar. Birinci, ideoloji baxımdan, ikinci- ci də apardıqları mübarizə metod- ları baxımından səhv yoldadırlar. İnkarcılıq, qərəzçilik heç bir siyasi təşkilata heç zaman uğur getirmiyər və nəticə etibarilə istər Müsavat Partiyasında olan insanların eksəriyyəti, istər AXCP-də fəaliyyət göstərən insanlar dərk etmeye başlayıblar ki, apardıqları mübarizə me- todları təkcə cəmiyyət üçün deyil, hə- min partiyaların özü üçün də ziyan- lıdır. Bu dərketmə bütün həmin par- tiyaların daxilində baş verən proses- lərin əsasını təşkil edir".

Azərbaycan tarixinə dəyərlili töhfə




Prezident Administrasiyasının Rəhbəri, akademik Ramiz Mehdiyevin gərgin zəhməti və elmi təfəkkürü hesabına araya-əsərəyə gələn, bir-birindən dəyərlili monoqrafiya- lar elm adamları ilə yanaşı, sade oxucuların da böyük maraq dairəsindədir. Bu sanballı əsərlərin hər birində Azərbaycan tarixinin ən qaranlıq, yeterince tədqiq edilməyen, illərlə həllini gözləyən, obyek- tiv alım düşüncəsinə ehtiyac duyulan ta- leyüklü məsələləri öz əksini təpib. Elə bu səbəbdən də işq üzü gördüyü gündən istər sade oxucular arasında, istərsə də yüksək elm dairələrində geniş müzakirələrə səbəb olan bu kitablara olan maraq nəinki azalır, əksinə günbegün artaraq daha geniş auditoriyaları əhatə edir. Bu cəhətdən Azərbaycan Turizm İnstitutunda da akademik Ramiz Mehdiyevin rus dilində çap olunmuş "Şah İsmayıllı Səfəvi: hökmədarın və döyüşünün portreti" kitabı birinci hissəsinin də nəşr oluna- cağı bildirilib.

Diqqətə çatdırılıb ki, "Şah İsmayıllı Səfəvi: hökmədarın və döyüşünün portreti" kitabı yeddi fəsildən ibarətdir. Müəllifin toxunduğu məsələlərin vacibliyi və ehətə dairəsi baredə tam təsəvvür yaranması üçün həmin fəsillərin adlarını sadalamaq kifayətdir: "Qərəzsiz və nifrətsiz", "Səfəvilər süləlesinin etnik mənsubiyəti", "Səfəviyyə" ordeninin yaranması və si- yasılışməsi", "Səfəvilərin ideo- logiyası. Siyəlik və qızılbaşlıq si- yasi mübarizə vasitələri kimi", "İsmayıllı tərəfindən Azərbaycan torpaqlarının birləşdirilməsi və Səfəvilər dövlətinin yaranma- si", "Şah İsmayıllıın böyük dövləti: hərbi və siyasi sistemə ba-

xış", "Şah İsmayıllı Səfəvi və Azərbaycan mədəniyətinin və dilinin çəçəklənməsi".

Tədbirdə çıxış edənlər əminliklə bildiriblər ki, aka- demik Ramiz Mehdiyevin tarixi əsərlərindən sonra Azərbaycan tarixinə, onunla bağlı olan hadisələrə azərbaycanlıq möv- qeyindən yanaşılması prosesi daha da genişlənəcək və derinleşəcək. Çıxışlar- da belə bir fikir vurğulanıb ki, "Şah İsmayıllı Səfəvi: hökmədarın və döyüşünün portreti" kitabı Azərbaycan tarixini öyrənənlər üçün çox dəyərli və etibarlı mənbədir. O da qeyd edil- lib ki, "Şərq-Qərb" nəşriy- yat evində çapdan çıxmış bu kitab müte- xəssislərin - tarixçilərin və şərqşünasla- rın, habelə geniş oxucu kütüshəsinin mara- ığına səbəb olacaq.



Siyavuş Novruzov: "Freedom House" Paris görüşündə təxribat etmək istəyir"

Prezidentlərin Paris görüşündə "Freedom House" kimi təşkilatlar təxribat etmək istəyirlər". SIA-nın xəbərinə görə, bu sözü Milli Məclisin Müdafia- ve təhlükəsizlik komitəsinin üzvü, millet vəkili Si- yavuş Novruzov Paris gö- rüşü ilə eyni gündə "Free- dom House" və Açıq Cə- miyyət Fondu (Soros Fondu - red) tərəfindən Vaşinqtonda Azərbay- canla bağlı dinləmələrin salınmasına münasibət bildirən deyib. S. Nov- ruзов bildirib ki, bu təşki- latlar Azərbaycanda gedən proseslərə maneçilik töretdək- de israrlıdır: "Onların qeyri-obyektivliyi məlum məsələdir və məhz Azərbaycanla bağlı zaman-zaman qeyri-səlis xəbər- lər yararaq ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Görünür, Dağlıq Qarabağ məsəlesi istiqamətində danışıqların gedisi- bu təşkilatlardakı erməniləri və erməni lobbilərini ciddi narahat edir və bu formada nəsə et- məyə çalışırlar. Çünkü Paris görüşünün vaxtı əvvəldən bəlli id, onlar da bu vaxta uyğun həmin gün Azərbaycanı it- tiham etməyə hazırlaşırlar". Millət vəkili qeyd edib ki, "Freedom House" və bu təkcə təşkilatlar Azərbaycana düş- mən mövqədədirler. Lakin hesab edirəm ki, onlar heç nə- ye nail ola bilməyəcəklər. Çünkü dünyada da hər kəs onla- rın necə qərəzlə təşkilat olduğunu bilir". S. Novruzov oktyabrın 27-de Ermənistən tərəfindən girov saxlanılan Dil- qəm Əhmədov və Şahbazi Quliyevin məhkəməsinin salınma- sına da təxribat adlandırb. Lakin millət vəkili hesab edir ki, Ermənistən məcbur olub məhkəmənin vaxtını dəyişəcək: "Əks təqdirdə, təxribatçı olduğunu etiraf etmiş olar".

Ekologiya və təbii sərvətlər naziri Goyçayda bölgə vətəndaşlarının müraciətlərini, şikayət və təkliflərini dinləyib



Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu da- vam etdirilir. AzərTAc xəber verir ki, qəbullar zamanı vətəndaşların müraciətləri dinişinir, qaldırılan məsələlərin və təkliflərin operativ həlli üçün müvafiq tədbirlər görülür. Mər- kəzəci icra hakimiyyəti orqanları rəhbərlərinin oktyabr ayında şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəline uyğun olaraq, oktyabrın 24-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Goyçayda vətəndaşları qəbul edib. Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Goyçay, Ucar və Kürdəmir rayon sahələri iştirak edib. Nazirliyin idarə, departament və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 50-yə yaxın vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, yaşıllıqların və meşə zolaqlarının qorunması, biomüxtəliflik, ətraf mühitin monitoringi və digər məsələlər- le bağlı olub. Qəbul zamanı H.Bağırov vətəndaşların müra- ciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənil- mesi və qanunvericiliyi uyğun müvafiq tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Bölge vətəndaşlarını narahat edən məsələlərin bir qismi ele yerindəcə həllini təpib, qaldırılan di- ger məsələlər isə operativ şəkildə araşdırılması üçün neza- rətə götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Əli Həsənov: “Dələduzluq yolu ilə mənzil almaq mümkün deyil”

Dələduzluq edərək məcburi köçkünlərə saxta ev sənədləri verən şəxslərin sayı artıb. Məcburi köçkünlər bu məsələdə çox diqqətlə olmalıdır.

AzəRTAC xəbər verir ki, bu sözleri Baş nazırın müavini, Qaçqınların ve Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov oktyabrın 24-də Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə tikinti işlərinin gedisi ilə tanışlıq zamanı jurnalistlərə müsahibəsində deyib.

Əli Həsənov qeyd edib ki, komitə tərəfindən bir neçə ay əvvəl



məcburi köçkünlər Bakıda, eləcə də digər şəhər və rayonlarda saxta ev sənədləri hazırlayan dələduzluşun olması barədə xəbərdar edilib. Onlara belə şəxslərdən özlerini qorumaları tövsiyə olunub. Bundan sonra Ağdam sakinləri aldamları ilə bağlı bize müraciət etdilər. Mən

bu məsələnin həlline kömək göstərilməsi ilə bağlı daxili işlər naziiri Ramil Usubov ilə danışdım və dərhal işin araşdırılmasına başlanıldı. Hazırda dələduzluq edərək məcburi köçkünlərin pulunu mənimseyen həmin köçkünlər qadın saxlanılıb və istintaq davam edir. Baş nazırın müavini Əli Həsənov bəzi məcburi köçkünlərin hələ də belə xoşagelməz hadisələrdən nəticə çıxarmamalarını təessüf hissi ilə qeyd edib. Bildirib ki, mən dəfələrlə məcburi köçkünlərə müraciət edərək dələduzluq yolu ilə mənzil eldə etməyin mümkün olduğunu demişəm. Onları xəbərdar etmişəm ki, özünüüz belə hallardan qoruyun. Bu yaxınlarda Füzuli və Cəbrayıllı rayonlarının sakinləri də başqa bir qadının onları

aldatması ilə bağlı bize müraciət etmişdilər. Əməkdaşlarımız bu müraciətləri rəsmiləşdirərək hüquq mühafizə orqanlarına göndərmək istəyəndə aldanan şəxslər tələsik əriyələrini geri götürüb.

Əli Həsənovun sözlərinə görə, 3 gün əvvəl Qaradağ rayonunda daha bir nəferin məcburi köçkünlərən və yerli sakinlərdən külli miqdarda pul toplayaraq onlara saxta yolla hazırladığı mənzil orderləri, qapı açarları və müqavilələr verəsi fakti aşkarlanıb. Məlum olub ki, komitəyə aidiyəti olmayan müxtəlif şəxslər saxta yollarla order və xüsusi yaşayış sahəsinin kirayə müqaviləsini hazırlayaraq bir qrup məcburi köçkünlər mənzil verəcəyi ilə aldadaraq onlardan külli miqdarda vəsait alıb mənimseyiblər. Hə-

min dələduzlar tərəfindən alındıqlarını bilən məcburi köçkünlər pullarının geri qaytarılması və həmin cinayətkar qrupun cəzalandırılması xahişi ilə komitəyə müraciət ediblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri deyib: “Məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi prosesi şəffaf şəkildə həyata keçirilir. Bütün məcburi köçkünləri ciddi xəbərdar edirik ki, mənzillə təminatla bağlı belə dələduzluq hallarının iştirakçısı olan hər kəs cinayət məsuliyyətinə celb olunacaq. Biz məcburi köçkünlərdən xahiş edirik ki, belə hallarla rastlaşdıqda bu barədə dərhal məskunlaşdıqları ərazilərin polis orqanlarına məlumat versinlər”.

Politoloq: ““Böyük Sülh Sazişi”ndən başqa heç bir variant Azərbaycanın maraqlarına cavab vermir”

“Hazırda “Böyük Sülh Sazişi”ndən başqa istenilən variant Azərbaycanın maraqlarına cavab vermir”. Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündə Dağılıq Qarabağ münaqişəsinə dair birgə bəyanat imzalayacaqlarına dair yaydığı xəbərləri şərh edərək deyib. Politoloq vurğulayıb ki, Azərbaycanın imzalayacağı sənəd ya “Böyük Sülh Sazişi”, ya da bu sazişin hazırlanmasının başlandığını bəyan edən sənəd olmalıdır: “Guya Avropa çalışır ki, Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündə Dağılıq Qarabağ münaqişəsinə dair sənəd imzalansın və bu sənəd 2008-ci ilin payızında Moskvada imzalanmış Mayndroff bəyannaməsi statusunda olsun. Bununla da onlar Rusyanın Dağılıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki xüsusi rolunu kiçitmək istəyirlər. Mayndroff bəyannaməsi və Rusyanın Dağılıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində apardığı işlərlə xeyli irəlidədir. Onlar da göstərmek isteyirlər ki, Qərb heç də Rusiyadan geridə deyil. Erməni mətbuatının yazdığı birgə bəyanat məsələsi bundan ibarətdir”.

M. Əhmədoğlu deyib ki, Paris görüşü ərefəsində vəziyyət xeyli mürekkebdir: “Hesab edirəm ki, bütün mürekkeb məqamlar ermənilər üçündür. Ermenilərin Paris görüşü üçün ssenariisi var idi. İstəyirdilər ki, Paris görüşündə Helsinki Yekun Aktinin principləri, sənayələrin temas xəttindən geri çəkilməsi müzakirə olunsun və bununla bağlı hər hansı bir sənəd imzalansın. Qeyd olunan məsələlərin müzakirə olunması üçün Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və fransız həmkarı Paris görüşünün gündəliyini razılaşdıraraq, demek olar ki, formalasdırmışdır. Paris görüşünün ermənipərest gündəliyinin hazırlanmasında Fransanın bu ölkədəki səfiri Anri Renonun da müstəsnə rolü olub. Eləcə də Anri Reno son dövrlərde Fransadan Dağılıq Qarabağa səfər edən nümayəndə heyətlərinin səfərlərinin teşkilində də vacib rol oynayıb. Amma, Fransa xarici işlər nazırı son anda vəziyyəti öyrəndi və gözənlənmədən Anri Renonu vəzifəsindən azad etdi. Görüşə sayılı günlər qalmış Fransa işgalçi ölkədəki səfirini vəzifədən çıxarmaqla Ermənistən xarici işlər nazırı və Anri Renonun birgə hazırladığı erməni ssenarisini ləğv etdi”. “Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayerin ABŞ Dövlət Kətibi Con Kerri ilə görüşdən sonra Azərbaycan gəlməsi artıq erməni ssenarisinin irəliləmədiyini göstərir. Çünkü, Avropa da Paris görüşünün uğurla neticələnməsi üçün ciddi diqqət göstərir” -deye, politoloq qeyd edib. M. Əhmədoğlu vurğulayıb ki, Paris görüşü öncəsi Ermənistan daxilində də ciddi çaxnaşma var: “Bunun bariz səbutudur ki, dünən keçirilən həkim “Respublika Partiyası”nın toplantısında əsas müzakirə mövzusu Serj Sarkisyanın Paris görüşündə iştirakı olub. Proqnozlaşdırılması mürekkeb bir görüşdür. Ancaq məlum olan bir həqiqət var ki, bu da görüş həftəsinin ilk günlərində bəri baş verənlərin ermənilərin ziyanına, Dağılıq Qarabağ məsələsində Azərbaycanın haqq mövqeyinin irəliləməsidir”.

Nəqliyyat nazirinin Mingəçevirdə keçirdiyi qəbul zamanı bir sıra məsələlər öz həllini tapıb

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlline kömək göstərirler. AzəRTAC xəbər verir ki, növbəti belə qəbul oktyabrın 24-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib. Nəqliyyat naziri Ziya Məmmədov Mingəçevir şəhərinin və Samux rayonunun sakinlərini, eləcə də Mingəçevir şəhərində məskunlaşan məcburi köçkünləri qəbul edərək onların müraciətlərini dinləyib. Nazir vətəndaşların müraciət və şikayətləri ilə əlaqədar aidiyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib, nəqliyyat sahəsində mövcud problemlərin araşdırılması və həll edilməsi üçün lazımi işlərin görüləcəyini bildirib. Müraciətlər əsasən yolların təmiri, kölpələrin salınması, Bakı-Mingəçevir sərnişin qatarının fəaliyyətinin bərpa edilməsi və digər məsələlərlə bağlı olub. Vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb. Nazırlığın selahiyətlərinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılma- si üçün qeydiyyata alınıb.

Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfiriini qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzə qəbul edib. Dövlət Komitəsindən SİA-ya verilən məlumatə görə, görüş zamanı Azərbaycan ilə Gürcüstanın qonşu, dost və qardaş ölkələr olduğu, siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin bundan sonra da uğurla inkişaf etməsinin vacibliyət vurğulanıb. Səfir Teymuraz Şaraşenidzə tarixən yaxın münasibətdə olan ölkədə səfir kimi fəaliyyət göstərən böyük məsuliyyətli iş olduğunu qeyd edərək, ölkələrimiz arasında din sahəsində mövcud əlaqələrin dəha da möhkəmənəsi və dərinleşməsi üçün əlində olan bütün imkanlardan istifadə edəcəyini bildirib. Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.



Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov oktyabrın 24-də Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Biləsuvar, Cəlilabad, Massallı və Yardımlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. AzəRTAC xəbər verir ki, komitə sədri müxtəlif sosial təbəqələrdən olan vətəndaşların müraciətlərini, təklif və xahişlərini diqqətlə dinləyib.



Müraciətlər əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, işə qəbul və digər məsələlərlə bağlı olub. Bir sıra müraciətlərin operativ həlli üçün komitə sədri tərəfindən aidiyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşların qaldırıldığı bəzi məsələlər yerindəcə həllini tapıb. Komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı qanunvericiliyin tələbləri onlara izah edilib və hüquqi məsləhətlər verilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb. Komitənin selahiyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılmasi və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Komitə sədri Kərəm Həsənov həmin gün birbaşa müraciət edən vətəndaşları da qəbul edib. Onların müraciətlərinin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüllüb.

Postsoviet məkanında müşahidə edilən sürətli geosiyasi proseslər regional miqyasda təhlükəsizlik sisteminin yaradılması məsələsini də aktuallaşdırıb. O cümlədən, ziddiyətli və mürəkkəb proseslərin baş verdiyi Cənubi Qafqazda davamlı sabitliyin təmin edilməsi maraq doğurur. Mütəxəssislər bununla bağlı müəyyən fikirlər bildirirlər. Cərəyan edən hadisələr də göstərir ki, problem son dərəcə aktualdır. Bunların fonunda Rusyanın müdafiə nazirinin Azərbaycana səfərini ekspertlər faydalı hesab edirlər. Moskva faktiki olaraq Cənubi Qafqaza yeni mövqedən yanaşmağa başlayıb. Bu tezisin doğruluğunu təcrübə göstərə bilər. Ancaq artıq indidən müəyyən proqnozlar vermək mümkündür.

Qarşıdurmadan əməkdaşlıqla: regional təhlükəsizliyin əsas şərti

Cənubi Qafqazın təhlükəsizliyi ilə siyasi spekulyasiyalar edən dairələr hələ də var. Neçə illerdır ki, onlar regionda sabitliyin qorunmasına, əməkdaşlığın genişlənməsinə qarşı iş aparırlar. İndi vəziyyət dəyişir. Bölgənin hansısa hərbi-siyasi bloklar bölməsinin son dərəcə təhlükəli olduğu dərk olunur. Hazırda real təhlükəsizlik sisteminin yaradılması istiqamətində konkret addımlar da atılır. Burada yaranan çox maraqlı və aktual bir vəziyyət üzərində geniş dayanmağa ehtiyac duyuruq.

Övvəlcə Ermənistən KIV-də yer alan bir sıra məqamları vurğulamaq istərdik. Burada Cənubi Qafqaza hələ də Qərble Rusyanın hərbi-siyasi bloklaşma strategiyanın reallaşma meydani kimi baxılır (bax: məs., İqor Muradən. Evrazıyska politika SŞA / Lragir.am, 13 oktyabr 2014). Bu kontekstdə ABŞ-in Ermənistandakı səfiri C. Heffernin bir fikri getirilir. O, erməni jurnalistə "bizim vəzifemiz ondan ibarətdir ki, Ermənistən Qərbe öz tutsun" deye, bildirib (bax: "Jamanak": Posol SŞA jəlet, çətəbi Armenia smotrela və stornu Zapada / Panorama.am, 15 oktyabr 2014). Ardınca, Amerikanın regionda kifayət qədər tərəfdəşinin olduğu, burada müəyyən təsirətme mexanizmlərini yaratdığı da qeyd olunur.

Bu yanaşma yeni deyil. Ermənistən ötən əsrin 90-ci illərindən böyük geosiyasi güclər arasında ziddiyət yaratmaqla öz mənfur niyyətlərini həyata keçirməye çalışır. Lakin indi reallıq ondan ibarətdir ki, bu yanaşmanın doğru olduğunu hər kəs dərk edir. Qərb özü regional səviyyədə yaranı biləcək etibarlı təhlükəsizlik sistemi və əməkdaşlıq formatına üstünlük verir. Cənubi Qafqazda Azərbaycanın məhz bu istiqamətdə feallığı böyük dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Həmin müstəvidə son zamanlar Cənubi Qafqazda cərəyan edən geosiyasi hadisələrə nəzər salmaq istərdik.

Rusyanın müdafiə naziri Sərgəy Şoyqunun Azərbaycana səfərindən önce, Minskde MDB ilə bağlı maraqlı bəyanatlar verilmişdi. Ancaq rusiyalı nazirin səfəri strateji aspektde təhlükəsizlik sisteminin yaradılması üzrə daha konkret məsələlərin müzakirəsi ilə yadda qaldı. Eyni zamanda, ekspertlər bu ilin avqustunda Naxçıvanda Azərbaycan, Türkiye və Gürcüstanın müdafiə nazirlərinin görüşü ilə S. Şoyqunun gelişisi arasında müəyyən bir elaqənin olduğunu da qeyd edirlər.

Məsələn, MDB ölkəleri İnstitutunun Qafqaz şöbəsinin müdürü



Bloklaşmadan imtina: Cənubi Qafqazın təhlükəsizliyinin vacib məqamı

Vladimir Yevseyev hesab edir ki, Rusiya Türkiye və Gürcüstanla məhrəbən münasibətləri Azərbaycan vasitəsi ilə qura bilər. Çünkü "Türkiye NATO-nun üzvüdür. Məlum səbəblərə görə Gürcüstanla hərbi əməkdaşlığı ola bilməz. Rusiya üç dövlətdən yalnız Azərbaycanla hərbi əlaqələri inkişaf etdirə bilər" (bax: Vizit Serqəş Şoqyu ehe bolşə sblizit Moskvu i Baku - gəksperti / "Vestnika Kavkaza", 14 oktyabr 2014).

V. Yevseyev xüsusi qeyd edir ki, Türkiye, Azərbaycan və Gürcüstanın neft boru xətlərini qorumaq üçün hərbi briqada formalasdırmaq qərarına müsbət yanaşır və etiraz etmir. Əksinə, "Rusya həmin təşkilatla (Azərbaycan-Türkiyə-Gürcüstan hərbi əməkdaşlıq qurumu ilə - Newtimes.az) məhrəbən münasibətlər yaratmaq arzusundadır" (bax: əvvəlki mənbəye).

Nəhayət, mütəxəssis burada Moskvanın əsas məqsədinin yeni bloklar yaratmaq deyil, "Cənubi Qafqazda hər şeydə vahid təhlükəsizliyin nail olmaqdan" ibarət olduğunu vurgulayır (bax: əvvəlki mənbəye). Bu, geosiyasi aspektde prinsipial mövqedir. Rusiya artıq bu regionda blokların qarışdırmasının yox, ümumi təhlükəsizlik sisteminin formalşamasını isteyir. Ermənistən üçün bu cür yanaşma fəlakətlidir. Çünkü rəsmi İrəvan qeyri-konstruktiv fəaliyyət göstərməsi üçün lazımı meydandan məhrum olur. Həmin səbəbdən də Ermənistən özünü Qərbe doğru

reverans edən ölkə kimi qələmə verməyə çalışır.

Forpostun adaptasiyası: İrəvanın imkanları tükənir

Reallıqda Ermənistən iki məqamlı barışmalıdır. Avrasiya İqtisadi İttifaqının üzvü kimi o, birincisi, təhlükəsizlik məsələlərində artıq Moskvadan gelən əmrlərə əməl etməli, ikincisi, regionda əvvəlki səviyyədə destruktiv fəaliyyət göstərmək imkanlarını itirdiyindən mövqeyini dəyişməlidir. Moskva hesab edir ki, regionda onsuza da kifayət qədər təhlükələr mövcuddur və bloklaşmanın bulara yenilərini əlavə etməsinə imkan verilməmelidir.

Bu kontekstdə Rusiya ilə İran arasında münasibətlərin daha da inkişaf etmesi maraqlıdır. Ekspertlərin rəyinə görə, burada da Cənubi Qafqazda bloklaşma yarada biləcək məqam yoxdur. Çünkü regionda ABŞ-in İranla yaxınlaşmasının arada nifaq sala biləcəyi ehtimal dərk olunur. Moskva ilə Tehran Cənubi Qafqazın təhlükəsizliyinə bütün sistem kimi baxmağa məhkumdur (bax: Çəm zakonçitse poteplenie v otноseniye SSHA i Iran... Poslednee slovo vovse ne za Obamoy ili Rouxani / Panorama.am, 8 oktyabr 2014).

Vurğulanın məqamlar Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı aktual proseslərin məzmununa aydınlıq getirə bilər. Rusyanın Azərbaycan-Türkiyə-Gürcüstan hərbi əməkdaşlıq formatına müs-

bət yanaşması və hətta ona qoşulmaq niyyətində olması ümumilikdə yenilikdir. İran da bu halda kənardan qalmak istəməz. Qərbin regionda bloklaşma modelini tətbiq etmək cəhdlərinin qarşısını yerli dövlətlərin özlərinin formalşadırığı səmərəli təhlükəsizlik sistemi ala bilər.

Xəzər hövzəsi ilə əlaqədar sahilyanı ölkələrin Həştərxanda bu bağlılıqda irəli sürdüyü təkliflər Cənubi Qafqaz məsəlesi ilə uzlaşır. Xəzər-Qafqaz məkanı üçün ortaq təhlükəsizlik sistemi yaradılarsa, sonrakı addımda buraya Qara dəniz hövzəsinə də əlavə etmək olar. Bu isə çox ciddi addımdır. Söhbət faktiki olaraq geniş bir ərazidə regional sabitliyin təmin edilməsindən və qonşu ölkələr arasında əməkdaşlığın yeni səviyyəye qaldırılmasından gedir.

Məsələnin bu tərəfi artıq strateji məqamlı bağlıdır. Çünkü Xəzər-Qara dəniz məkanında coxlu sayda dövlətlər yerləşir. Onlar iki dənizi birləşdirirlər. Bu məkanda təhlükəsizlik sistemi formalşarsa, digər ölkələrin də ona qoşula biləcəyini proqnozlaşdırmaq olar.

Səbəb iki dənizi ehətə edən ərazidə geniş iqtisadi, mədəni, energetik əməkdaşlıq imkanlarının olmasına dairdir. Onların səmərəli şəkildə reallaşdırılacaq halda, Qara dəniz sahilərində yerləşən ölkələr də bu prosesə qoşulmaq həvəsində düşə bilərlər.

Bunlar təbii ki, İrəvanı qane etmir, çünki bu şərtlər daxilində o,

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə heç bir maneə törədə bilməz. İndi erməni mütəxəssislərin Dağılıq Qarabağla bağlı keşirdikləri "narahatlıqları" başdadışılıkdir. Onlar heç bir yolla Ermənistən tərkibində "Dağılıq Qarabağ yer tapa bilmirlər". Hansı bəhanəni getirsələr də, sonda bu ərazinin Azərbaycanın əzəli və əbədi torpağı olduğunu qəbul etmək məcburiyyətdindədirler.

Yuxarıda deyilənlər regionda geosiyasi mənzərənin yeniləşdirdiyini göstərir. Təbii ki, müasir dövrə hansısa qəti proqnozu vermek çox riskli olardı - hər an meydana "oyun qaydalarını" pozan faktorlar çıxa bilir. Lakin ümumiyyətdə Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı mövqelərdə yeniliklər gözə çarpır. Həm də bu, Rusiya, Türkiye, İran, Azərbaycan və Gürcüstan miqyasında hiss edilir. Moskvanın həmin prosesə təkan vermesi burada vacib amil ola bilər. Rusyanın müdafiə nazirinin Bakıda imzaladığı sənədlər bu baxımdan kifayət qədər aktual görünür.

Azərbaycanın bu proseslərdə oynadığı rolü ayrıca vurğulamaq gərəkdir. Mübələğizə demək olar ki, Bakı əsas təşəbbüskarlardan biridir. Hətta onu regionun səmərəli təhlükəsizlik sistemi yaratmaq istiqamətində fəaliyyət göstərən əsas dövləti kimi də qəbul etmək gərəkdir.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal siyaset həyata keçirir

- Gövhər xanım, bu günlərdə Bakı şəhərində "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolü" mövzusunda V Beynəlxalq konfrans keçirildi. Bu konfransın əhəmiyyəti nədən ibarətdir?

- Ümumiyyətlə, son illər Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mekana çevrilib. Dünyanın mötəbər qurumları öz toplantılarını keçirmek üçün Azərbaycanı ən münasib məkan kimi qəbul edirlər. Təbii ki, bu,

ehtiyac var. Əlbəttə, İƏT-ə üzv ölkələrdə qadınların şəraitinin yaxşılaşdırılması, onların müxtəlif sahələrdə iştirakinin təmin edilməsi sahəsində xeyli irəliliyişə nail olunub. Amma bu, kifayət deyil. Qadınların və qızların təhsildən kəndə qalmaları, zorakılıqla üzləşmələri onları siyasi proseslərdən de kəndə qoyur. Qadınların inkişafının təminatı üçün onların təhsilə cəlb edilməleri esas məsələlərdən biridir. Bu, qadınların özünü yetişdirmələrinə, işlə təmin olunmalarına, həyatın müxtəlif sahələrdə onların fəallıqlarının artırılmasına öz töhfəsini verəcək. Tədbirdə aparılan müzaki-



müsəlman xalqlarının mənafelərini, milli hüquqlarını, müstəqilliyini qorumaq üçün birgə, yekdil fəaliyyət göstərməkdir. Ölkəmiz müstəqilliyini əldə etdiğən sonra keçmiş sovetlər birliliyinin müsəlman respublikaları arasında birinci olaraq İƏT-ə üzv qəbul olunmaq üçün müraciət edib və 1991-ci ilin dekabrında bu təşkilata qəbul olunub. Bundan sonra ölkəmiz bu nüfuzlu beynəlxalq təşkilat ilə fəal əməkdaşlıq münasibətləri qurub, təşkilat tərəfindən Azərbaycanın haqq işini dəstəkləyen bir sıra qətnamə və bəyannamənin qəbul edilməsinə nail olub. Ölkə Prezidenti İlham Əliyevin de xarici siyasetində Şərqi amili daim önəmli yer tutub, islam ölkəleri və İƏT ilə münasibətlər yüksələn xətə inkişaf edib. Bunu ölkə başçısının islam ölkələrinə müntəzəm səfərləri, bağlanan coxsayılı müqavilələr, İƏT-in yığıncaqlarla fəal iştirakı və bu təşkilatın Azərbaycanla bağlı qəbul etdiyi coxsayılı qərar və qətnamələri təsdiq edir. Azərbaycan bu təşkilat çərçivəsində çox fəal siyaset həyata keçirir.

- Gövhər xanım, qloballaşma və sivilizasiyalararası dialoq məsələsi də bu gün Azərbaycan üçün kifayət qədər aktualdır. Sizcə, globallaşma dövründə sivilizasiyalararası dialoq nə dərəcədə mümkündür?

- Bilirsiniz, müasir dövrde qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında kommunikasiyaların genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətlərində ortaq elementlərin artması ilə səciyyəvidir. Eyni zamanda, bu proseslərin gedişində daha çox Amerika və bir qədər Zəfər də olsa, Qərbi Avropa elementlərinin üstünlük təşkil etdiyi transmilli mədəniyyətlərin mədəni-siyasi hegemonluğunun özünü getdikcə daha bariz şəkildə göstərdiyini sezmemək mümkün deyil. Bu hal bəzi tədqiqatçıları mədəniyyətlərin integrasiyası, vahid dünya mədəniyyətinin təşəkkülü, milletlərin və xalqların qovuşaraq "superetnos" yaradacağı barədə konsepsiylər irəli sürməyə ruhlandırısa da, digər mütəxəssisləri, eksinə, sivilizasiyaların toqquşması, Şərqi və Qərbi mədəniyyətlərinin dialoqunun qeyri-mümkünlüyündən danışmağa sövq edir. Hətta bəziləri belə hesab edirlər ki, her bir sivilizasiyanın əsasında din dayanır, dini etiqad və inanclar xalqların şüurunda möhkəm kök salıb. Əslinde isə hər iki konsepsiada ifratçılığı meyil güclüdür və onlardan heç biri ilə razılışmaq olmaz.

Təbii ki, belə bir dövrde sivilizasiyalararası dialoq mümkün, lakin bu dialoqun hüdudları qorunmalıdır. Bu hüdudlar isə dialoqun mənəvi-əlaqə nöqtəyinə zərdən məqbulluq dərəcəsi ilə şərtlənir. Bu baxımdan, dinin norma və idealları sivilizasiyalar arasında həqiqi dialoqun gerçekləşməsi üçün daha əlverişli sayılmalıdır. Eyni zamanda, dinlər sivilizasiyalararası dialoq yolunda əsas manəsi sayılan etnik separatizm meyllərini öz içərisində əridib yox etmeye çalışır. Zənimcə, sivilizasiyalararası dialoqun səmərəli olması üçün bu dialoq önce sivilizasiyadaxili dialoqdan başlanmalıdır: özü də dialoqa gire bilməyən sivilizasiya özü sivilizasiya ilə dialoqa gire bilməz. Dinlərin içindəki firqə və mezhəblər bir-birilərə nə qədər çox dialoqa gedə bilərlərə, dinlər də bir-birilərə o qədər ümumi dil tapa bilər. Digər tərəfdən, bütün sivilizasiyalarda və dinlərdə döyümlülüyə çağırış var. Bu çağırış sivilizasiyalararası dialoq içinde ən yararlı vasitə kimi təhlili edilməlidir. Bu döyümlülüyün əsas prinsipi isə o olmalıdır ki, hər bir cəmiyyətin və fərdin bu və ya digər əqidəni, bu və ya digər həyat tərzini seçmək haqqı vardır. Bu haqqa qarşı zor işlədilməsi yoxdur.

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında nümayəndə heyətinin rəhbəri, AMEA-nın Z.M.Bünyadov adına Şərqsünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın yap.org.az-a müsahibəsi

Prezident İlham Əliyevin həyata keçiridiyi siyaset neticəsində ölkəmizin dünyada böyük nüfuz qazanmasının nəticəsidir. Qeyd etdiyiniz tədbirin Azərbaycanda keçirilməsinin əsasında dayanan amil də məhz bununla əlaqədarır.

20-21 oktyabr tarixlərində Bakı şəhərində "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolü" mövzusunda keçirilən V Beynəlxalq Konfransın içinde 60-dək ölkədən ümumilikdə 220-dən artıq nümayəndə iştirak edib. Bu konfransda qadınların səlahiyyətlərinin, qərar qəbulətme prosesində onların iştirakinin artırılması, qadınlar üçün bərabər imkanların yaradılması, qadınlara qarşı zorakılığın, bütün növ ayrı-seçkiliyin qarşısının alınması, keyfiyyəti təhsil, sağlamlıq və digər mövzular müzakirə edilib.

Tədbirdə müsəlman ölkələrinə qadınların üzləşdiyi problemlərdən danışıldı, qeyd olundu ki, qadınların cəmiyyətdə rolunun gücləndirilməsində, xüsusile onların siyasi həyatda öz fəallıqlarının artırılmasında hələ də müxtəlif çətinliklər var. Həmin maneələrin qarşısının alınması istiqamətində daha çox iş görülməlidir. Əlbəttə ki, müsəir dövrde qarşıya çıxan problemləri həll etmək üçün biz mərkəzdə və ya ucqarda olmaşından asılı olmayıaraq, hər yerde təhsilli, təcrübəli qadınlar görmə istəyirik. Qadınları ictmai və sahibkarlıq fealiyyəti ilə meşğul olmaqdan çekindirən bir sıra sosial-psixoloji amillər də var ki, onların aradan qaldırılması üçün məlumatlandırma və maarifləndirmə işlərinin aparılması zəruri-dir.

Tədbirdə çıxış edən qonaqlar da vurğulayıblar ki, İƏT-ə üzv olan bəzi dövlətlərdə qadınların səhiyyə, təhsil sahəsində problemləri hələ də qalmaqdadır və bununla bağlı ciddi islahatlara

reler, problemlər və onun həlli yolları yekunda qəbul olunmuş Bakı Bəyannaməsində də öz əksini tapıb.

Hesab edirik ki, bu konfrans qadınların hüquqlarının qorunması, onların cəmiyyətdə iştirakinin genişləndirilməsi sahəsində görələcək işlərə öz töhfəsini verəcək. Xüsusiət qeyd etməliyəm ki, xarici qonaqlar konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə, xüsusiətə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fonduñun prezidenti Mehriban Əliyevaya təşəkkürlerini bildiriblər.

- Konfrans çərçivəsində Azərbaycanda qadın problemlərinin həlli, gender bərabərliyinin təmin olunması istiqamətindəki vəziyyət necə dəyişərləndirildi?

- Əlbəttə ki, bu mötəbər toplantıda Azərbaycandakı mövcud durum, bu sahədə görülən işlər bərabər fikirlər səsləndi. Bu bərabər məlumatı Aile, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri, bu konfransın sədri seçilən Hicran Hüsyenova verdi. Onun da vurğuladığı kimi ölkəmizdə qadın məsələlərlə bağlı həllini gözləyən problemlərin hətəfli və obyektiv araşdırılması, həmin problemlərin kökündə duran amillərin müəyyənləşdirilməsi məqsədi ilə bir sıra fərمانlar və sərəncamlar imzalanıb. Azərbaycanda dövlət tərəfindən aile institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi məqsədile mühüm tədbirlər görülməkdədir və bu, gələcəkdə də davam etdiriləcək. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində qaćqın və məcburi köckün vəziyyətinə düşən 1 milyondan çox azə-

baycanlıının 400 mindən çoxunu qadınlar, 300 mindən çoxunu isə uşaqlar təşkil edir.

Azərbaycan əhalisinin 50,3 faizini təşkil edən qadınlar içtimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrdə böyük uğurlar elədə etməkdədir. Təsadüfi deyil ki, hazırda parlament və bələdiyyə səviyyəsində də qadınların təmsilciliyi artır. Belə ki, Milli Məclisde 1990-ci ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdi, bu gün parlamentdə qadınların çəkisi 16 faizə çatıb. 2004-cü ildə keçirilmiş bələdiyyə sekipləri nəticəsində yerli özüñüdərə orqanlarında qadınların təmsilciliyi 3-4 faiz olduğu halda, indi bu göstərici 26,7 faiz səviyyəsindədir. Bələdiyyə sədrlərinin 17,7 faizi qadındır. Eyni zamanda, 85 rayon üzrə 73 icra həkimiyyəti başçısının müavini qadındır. Bundan başqa, qadın qeyri-hökumət təşkilatlarının sayı 200-dən çoxdur.

Bütövlükdə, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi ölkədə həyata keçirilən siyasetin prioritətlərindən biridir. Qadınlar üçün məşgulluq, sağlamlıq, təhsil və sosial siyaset sahələrində gender bərabərliyinin inkişaf etdirilməsi üçün davamlı olaraq görülen işlər bu faktı bir daha sübut edir.

- Bütövlükdə, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyətini necə qıymətləndirirsınız?

- Ümumiyyətlə, İƏT-nin məqsədi müsəlman aləmini birləşdirərək onun həmrəyliyini təşkil etmək, müsəlman ölkələrinin birliyinə nail olaraq siyasi, iqtisadi və mədəni əməkdaşlıq yaratmaq,

müsəlman xalqlarının mənafelərini, milli hüquqlarını, müstəqilliyini qorumaq üçün birgə, yekdil fəaliyyət göstərməkdir. Ölkəmiz müstəqilliyini əldə etdiğən sonra keçmiş sovetlər birliliyinin müsəlman respublikaları arasında birinci olaraq İƏT-ə üzv qəbul olunmaq üçün müraciət edib və 1991-ci ilin dekabrında bu təşkilata qəbul olunub. Bundan sonra ölkəmiz bu nüfuzlu beynəlxalq təşkilat ilə fəal əməkdaşlıq münasibətləri qurub, təşkilat tərəfindən Azərbaycanın haqq işini dəstəkləyen bir sıra qətnamə və bəyannamənin qəbul edilməsinə nail olub. Ölkə Prezidenti İlham Əliyevin de xarici siyasetində Şərqi amili daim önəmli yer tutub, islam ölkəleri və İƏT ilə münasibətlər yüksələn xətə inkişaf edib. Bunu ölkə başçısının islam ölkələrinə müntəzəm səfərləri, bağlanan coxsayılı müqavilələr, İƏT-in yığıncaqlarla fəal iştirakı və bu təşkilatın Azərbaycanla bağlı qəbul etdiyi coxsayılı qərar və qətnamələri təsdiq edir. Azərbaycan bu təşkilat çərçivəsində çox fəal siyaset həyata keçirir.

- Azərbaycanın haqq səsinin eşidilməsində, ərazi bütövlüyünün müdafiəsində İƏT-in Parlament İttifaqı da vacib rol oynayır...

- İƏT Pİ-nin əsas vəzifələri üzv ölkələrin qanunvericilik və məşvərət məclisləri arasında hətəfli əməkdaşlığı inkişaf etdirmək, bu əməkdaşlığın səmərəli həyata keçirilməsi üçün müvafiq hüquqi əsaslar yaratmaq, beynəlxalq hüquq prinsiplərinin və normalarının rəhbər tutmaqla digər beynəlxalq, hökumət və qeyri-hökumət təşkilatlarla əməkdaşlıq etməkdir. Qeyd etmək lazımdır ki, son illər həm İƏT, həm də İƏT Pİ öz işlərində çox müsbət irəliliyələr edir. Təsadüfi deyil ki, 2008-ci il martın 14-də Dakar şəhərində İƏT-nin yeni Nizamnaməsi təsdiq edilib. Hazırda İƏT Pİ-nin fealiyyət qaydalarının müsər prinsiplərə uyğun təkmilləşdirilməsi, onun daha əcivik, baş verən hadisələrə daha operativ reaksiya və əməli təsir göstərmək, təsirliyələrə təsdiq etdirilməsi istiqamətində böyük işlər gedir. Bu təşkilatlar Azərbaycanın haqq işini daim dəstəkləyib, bizim ərazi bütövlüyümüzü müdafiə edən, işgalçi Ermənistani birmənalı şəkildə qınayan, işgalçi ilə bütün əlaqələri kesməye çəğənən bir çox qətnamə, qərarlar qəbul edib. Bütün keçirilən konfrans və şura iclaslarının yekun bəyannamələrinə bu haqda madələr daxil edilib.

Bildiğiniz kimi İslam Əməkdaşlıq təşkilatı Gənclər Forumu üzv dövlətlərdə "Xocalıya ədalət" kompaniyası çərçivəsində Xocalı faciəsinə həsr olunmuş anma günü keçirir. Təşkilat tərəfindən Xocalı faciəsinin soyqırım aktı kimi tanınması da çox mühüm faktordur.

YAP Gəncə şəhər təşkilatında “Bələdiyyə seçkilərinə sən də qoşul” mövzusunda dəyirmi masa keçirilib

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı, Gəncə, Şəki, Tovuz və Qazax şəhərlərində “Bələdiyyə seçkiləri və gənclər arasında seçki fəallığı-sən də qoşul!” adlı layihə həyata keçirir. Dünenən layihə çərçivəsində YAP Gəncə şəhər təşkilatının qərargahında “dəyirmi masa” keçirilib. Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov, ictimai birliyin eksperti, jurnalist Seymour Verdizadə, qeyri-hökumət təşkilatlarının nümayəndələri, fəal gənclər iştirak ediblər.



Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açaraq, qonaqları salamlayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə gənclər siyaseti uğurla yerinə yetirilir. Ölkəmizdə olduğu kimi, qədim Gəncədə də aparılan geniş quruculuq işlərində gənclər həyatımızın bütün sahələrində fəallıq göstərir, inkişaf və tərəqqinin önündə gedirlər. Bu günə kimi keçirilən seçkilərdə gənclərimizin xüsusi rolu var: “Gəncə şəhərində 3 bələdiyyə üzrə seçkilər keçirilecek. Ənənəvi olaraq, bu məslək kampaniyada da əmin-nəm ki, Gəncə gənclərinin hər biri öz potensial qüvvə və bacarığını orataya qoyaçaq, ölkə gənclərinə örnək fəallıq nümayiş etdirəcək”.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov layihənin mahiyyəti baredə məlumat verərək bildirib ki, məqsəd 2014-cü il Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə yerli özüñüdarəetmə gənclərin daha çox təmsil olunması ilə bağlı maarifləndirilməsi və bələdiyyəyə keçirilən seçkilərdə gənclərin seçki fəallığının artırılmasıdır: “Bələdiyyələr gənclər arasında ictimai əhəmiyyətli problemlərin həllinə yönələn daha intensiv əməkdaşlıq formasının yaradılması na kömək göstərməkdir. Ölkəmizdə hər 5 ildən bir yerli idarəetmə orqanları-bələdiyyələrə seçkilər keçirilir. Xalqımızın eksəriyyətini

Rövşən
NURƏDDİNOĞLU

YAP Ağdam rayon təşkilatı bələdiyyə seçkilərinə hazırlaşır

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında 23 dekabr 2014-cü il tarixində keçirilecek bələdiyyə seçkiləri ilə əlaqədar növbəti tədbir keçirilib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev bələdiyyə seçkilərinə hazırlıq işləri-

nin gedisatı, seçkilərlə əlaqədar səlahiyyətli nümayəndələrin təyin edilməsi ve namizədlərin irəli sürülməsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. İ.Quliyev çıxışda bildirib ki, ölkəmizdə yerli özüñüdarəetmə orqanları olan bələdiyyələr artıq 15 ildir fəaliyyət göstərir: “Öten illərdə keçirilən bütün bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası qələbə qazanmışdır. Bələdiyyələrde temsil olunan YAP üzvlərinin sayı seçkilərdən-seçkilər arımla müşayiət olunub. 1999-cu ilin dekabrında təşəkkül tapan bələdiyyələr özünü doğrultmuş, əhalinin onlara olan inamı artmışdır”. O, bildirib ki, Yeni Azərbaycan Partiyası vətəndaş cəmiyyətinin aparıcı qüvvəsi olaraq xalqla dövlət arasında möhkəm siyasi birliyin daşıyıcı kimi keçirilən bütün bələdiyyə seçkilərində yeni seçki texnologiyalarından məharətlə yarananaraq Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq şəffaf və ədaletli seçkilər keçirməye nail olmuş, irəli sürdüyü namizədlərin qələbəsini təmin etmişdir. Rayon təşkilat sədri qarşidan gələn seçkilərə ciddi hazırlıq işlərinin aparıldığı qeyd edərək, YAP-in fəaliyyət planına uyğun olaraq rayonda Mərkəzi Seçki Qərargahının rayon şöbəsinin yaradıldığını, seçkilərlə bağlı müxtəlif mərhələlərdə qarşıya qoyulan vəzifələri yerinə yetirmək məqsədilə qərargahın nezdində qruplar və erazi ilk təşkilatlarında bölmələrin formalasdırıldılığını bildirib. Təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq, mövcud qanunəməlik əsasında seçkilərə start verildikdən sonra bütün prosedur qaydalarına əməl ediləcək.

Tədbirdə çıxış edən seçki qərargahının üzvləri Elbrus Hüseynov, Hafiz Əzimzadə, Teyyub Nəcəfov və başqaları bildiriblər ki, bu ilin dekabr ayında keçiriləcək seçki kampanyasında öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

ZÜMRÜD

Suraxanıda “Erkən nikah və onun fəsadları” mövzusunda tədbir keçirilib



“Erkən nikah və onun fəsadları” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Suraxanı rayon icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova bu sərgide olan tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açıb. O bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd erkən nikah hallarının yaratdığı fəsadlar haqqında cəmiyyətin müxtəlif təbəqələrinin məlumatlaşdırmaq və erkən nikah hallarının qarşısının alınmasıdır. S.Hüseynova, həmçinin aidiyəti dövlət qurumlarının erkən nikah hallarına qarşı birəfəaliyyətinin önemini olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən qonaqlar - tibb elmləri doktoru, professor Rəşid Mahmudov, Ombudsman Aparatının protokol xidmətinin rəhbəri Yegane Cəfərova, Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aile Problemləri Şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov, Bakı şəhəri üzrə Təhsil idarəsinin müdir müavini Hüseyin Əsgərov erkən nikah hallarının cəmiyyət üçün yaratdığı fəsadlardan, bu cür halların gənc qızların təhsildən yayınmasına və səhəhətlərinə birbaşa təsirindən səhəbet açmış, valideynləri məlumatlı olmağa və bu istiqamətdə maariflənməye çağırıblar. Çıxışlardan sonra tədbirdə iştirak edən rayon daxili işlər orqanlarının, yetkinlik yaşına çatmamışlarının işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəleri gənclər müzakirələr apararaq, müvafiq təkliflər dinlənilib. Sonda tədbir iştirakçılarına Suraxanı rayon icra hakimiyyəti tərəfindən nəşr olunmuş maarifləndirmə vəsaitləri paylanılıb.

Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008 - 2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Programı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar Suraxanı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayon Gənclər Evində

Z.BAYRAMOVA



**AY PƏHAN BƏY,
AHA!!!**

RÖVŞƏN
rovsen.rasulov@mail.ru

Hələ də düşərgədaxili nəyəsə ümid edən Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bu dəfə də həmin ümidiñin gerçəkləşcəyinə əminliyini ifadə edib. Deyib ki, bəs 2015-ci ilin parlament seçkilərinə müxalifət birgə gedə bilər. Bu lap oxşadı köhnə qonşumuz Sədullanın "Həsənsoxdudəyirmanına". Qardaş, bu düşərgə sən Öl, mən ölüm-zad qanib-qandırmadan bir-birinə düşmən kəsilib, AXCP Müsavatla, Müsavat AXCP ilə, o birilər də hər ikisiylə qanlı-bığağa dönüb, Pənah Hüseyn də bu yan-dan deyir ki, yox eee, nə danışırsan, gələn il keçiriləcək parlament seçkilərinə müxalifət birgə gedəcək!

Axi cəmiyyət də 80-90-cı illərin cəmiyyəti deyil ki...

Əşşə, bəyəm bu müxalifət öz-özünə yetişən Kür-qıraqı qarız, ya da yemişdir ki, birgə şəkildə bos-tanda bitsin? Ya da ki, bir-birine düşmən kəsilmiş müxalifəti, Sədullanın dediyi kimi, "Həsənsoxdudəyirmanın" a dürüstürməyə nə gerək var axı? Axi cə-miyyət də 80-90-cı illərin cəmiyyəti deyil ki, zorla ona birgə müxalifətçilik amilini dürüstürəsən! Daha bundan sonra Demokratiya Uğrunda İttifaq, Demokratiya Uğrunda Hərəkat, Demokratiya Uğrunda Bö-yük Birlək, Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat, Müxalifətin Koordinasiya Mərkəzi-filan olmayıcaq eee, olmayıcaqla Onda belə çıxır ki, ya Pənah Hüseynin müxalifətçilik məsələsi ya-dından çıxıb, ya da o, yenidən qarız-yemiş sövdə-sını siyasişdirərek, mülahizələrini də məhz bu səpgidə irəli sürür - siyasi bostan müxalifətçiliyi sə-pisində...

Elşad dayının bir şırıppılı ifadəsi yadına düşdü...

Deyir ki, konkret işlər getməsə də, müəyyən el-a-mətlər göstərir ki, müxalifətin parlament seçkilərində birgə iştirakı məsələləri də gündəmə gə-le bilər (?!-R.).

Bu dəfə də qonşumuz Sədulla ilə yanaşı, redak-siyamızın gözətcisi Elşad dayının bir şırıppılı ifadəsi yadına düşdü -AHA!!! Yəni ki, bu da bu...Məsə-lən, Elşad dayiya hansısa təəccübdoğuracaq bir söz dedikdə, o öz təəccübünü bir kəlməlik "AHA!!!" sözü ilə ifadə edir.

İndi mən də Pənah Hüseynin bu iddiasını oxu-duqdan sonra əllərimi yana açıb deyirəm ki, ay Pə-nah bəy, AHA!!! Ayə, ay "əmmoğlu", nətəhər ola bi-lər ki, müxalifətə konkret işlərin getməməsinə bax-mayaq, müəyyən əlamətlər (?-R.) göstərsin ki, müxalifət parlament seçkilərində birgə iştirak bar-e-də yekdil razılığa gəlsin?! Yoxsa dediyin o "müəyyən əlamətlər" vaxtından tez yetişdirib, bazarda ca-maata sırimaq üçün hazırlanmış dərmanlı qarız-ye-mişlər silsiləsindən olan zaddır? Nə bilim vallah, mənim Pənah bəyin bu cür əndərbədi, əcaib-qəraib açıqlamasından başım çıxmadi. Ona görə də Pənah bəyə deyirəm ki, a bəy, AHA!!!

Fuad Ələsgərov : "Ölkəmizdə müştəqil və səmarəli məhkəmə sisteminin fəaliyyətinin təmin edilməsi üçün məqsədyönlü iş aparılır"

Oktyabrın 24-də Bakıda Azərbaycan Respublikası Ali Məhkəməsinin və Avropa Şurasının birgə təşkilatçılığı ilə "İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolü" mövzusunda beynəlxalq konfrans işə başlayıb. AzərTAC xəbər verir ki, konfransın açılışında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri və hakimləri, Avropa Şurasına üzv dövlətlərin və digər ölkələrin Konstitusiya məhkəmələrinin, Ali və Ali İnzibati və digər məhkəmələrinin 60-dan çox sədri və hakimi, Avropa Şurası Nazirlər Komitəsi Katibliyinin vəzifəli şəxsləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, baş prokuror Zakir Qaralov, Prezident Administrasiyasının hüquq müdafiə orqanları ilə iş şöbəsinin müdürü Fuad Ələsgərov, həmçinin ölkəmizin apelyasiya və birinci instansiya məhkəmələrinin hakimləri, prokurorlar, ədliyyə işçiləri, vəkillər və hüquq sahəsində çalışan alımlar iştirak ediblər.



Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev konfransı açaraq ölkəmizin məqsədinin hüququn alılıyini, insan hüquq və azadlıqlarının müdafiəsini təmin edən demokratik hüquq dövlətin qurulması olmasına, bu sahədə Avropa dövlətlərinin zəngin təcrübəsindən istifadə edilməsindən, o cümlədən ölkənin məhkəmələri tərəfindən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının birbaşa tətbiqindən və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin praktikasına müraciət edilməsindən danışdı.

Ramiz Rzayev bildirdi ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası Azərbaycanın beynəlxalq müqavilələri sistemində xüsusi yer tutur. Konstitusiya yə Göre, bu müqavilələr ölkəmizin hüquq sisteminin tərkib hissəsidir.

Avropa Məhkəməsinin président həququnun ölkənin hüquq və məhkəmə sisteminə uğurla integrasiyasından danışan Ali Məhkəmənin sədri qeyd etdi ki, son 10 ilə ilə müddətde Azərbaycanda hakimlərin yeni şəffaf seçki sistemi fəaliyyət göstərir. Bu müddətde Avropa Konvensiyasını mənimsəyib, Avropa Məhkəməsinin président qərarlarını dərinlən öyrənib, onları şərh etmək qabiliyyətinə malik hakimliyə namizədlərin hazırlanmasına və hakim vəzifələrinə seçilməsinə

nail olunub.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şipman milli hakimlər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri arasında six əməkdaşlığı olduğunu vurğuladı və bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini bildirdi. Qeyd edildi ki, yeni qəbul olmuş 16 sayılı Protokol da bu məqsədə xidmət edir.

Dövlətimizin başçısı İlham Əliyevin konfrans iştirakçılarına salamlarını çatdırıb Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq müdafiə orqanları ile iş şöbəsinin müdürü Fuad Ələsgərov dedi:

- Azərbaycan Prezidenti Avropa Şurası Parlament Assambleyasının 2014-cü il iyun sessiyasındaki çıxışında Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyin prioritətlərini müəyyən edib. Bunlar korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq vasitəsilə qanunun alılıyinin gücləndirilməsi, mədəniyyət baxımdan fərqli cəmiyyətlərin qarşılıqlı hörmət və anlaşma əsasında konsolidasiyası, sosial birliliyin, insan hüquq və azadlıqlarının təmin edilməsi, gəncələrin insan hüquqları və demokratiya məsələləri üzrə maarifləndirilməsidir.

Bugünkü konfransın Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çerçivəsində keçirilən coxsayılı tədbirlərdən biri oldu-

ğunu vurğulayan Fuad Ələsgərov diq-qəte çatdırıb ki, bu, dövlətimizin Avropa Konvensiyasına və Avropa Məhkəməsinin fəaliyyətine xüsusi önem verdiyini bir daha sübut edir. Biz Avropa Məhkəməsinin səmərəliliyinin artırılması istiqamətində yeni yanaşmaları və Avropa Konvensiyasının dəyərlərinin geniş yayılmasını dəstəkləyirik. Konvensiya müdəddəlarının yerinə yetirilmesi üçün Azərbaycan dövləti tərəfindən müxtəlif istiqamətlərdə səmərəlli fəaliyyət göstərilir. Buna qanunveri-ciliyin təkmilləşdirilməsi, dövlət orqanlarının əməkdaşları və hakimlər üçün mütəmadi təlimlər, məhkəmə sistemi infrastrukturun müasirəldirilməsi, əhalinin arasında maarifləndirmə işinin aparılması, müxtəlif sosialyünlü innovasiyaların tətbiqi və sair tədbirlər daxildir.

Prezident Administrasiyasının şöbe müdürü dəha sonra bildirdi: Şübhəsiz ki, insan hüquqlarının və əsas azadlıqlarının təmin edilməsində başlıca rol mülli, inzibati və ya cinayet işlərinə müstəqil, obyektiv, qərəzsiz qiymət vermək imkanına malik olan məhkəmələrə mənsubdur. Ölkəmizdə müstəqil və səmərəli məhkəmə sisteminin fəaliyyətinin təmin edilməsi üçün məqsədyönlü iş aparılır. Bizim nailiyətlərimiz sırasında müasir tələblərə cavab verən məhkəmə infrastrukturun qurulması, yeni apelyasiya və in-

zibati-iqtisadi məhkəmələrin bölgələrdə təsis edilməsi, Məhkəmə-Hüquq Şurasının yaradılması ve fəaliyyətinin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının yaradılması və sair vardır.

Azərbaycanda hakimlərin seçiləməsinə dair yeni şəffaf prosedurların Avropa Şurasının CEPEJ komitesi tərefindən en yaxşı təcrübələrdən biri kimi qəbul edildiyini söyləyən Fuad Ələsgərov dedi ki, bu prosedurlar nəticəsində gənc, müasir düşüncəli, Məhkəmənin presedent hüququna

dair biliklərə malik olan şəxslər hakim vəzifəsinə təyin edilib. Onlar hakim korpusunun 60 faizindən artıq hissəsini təşkil edir. Konvensiyanın tətbiqi sahəsində Azərbaycan Ali Məhkəməsinin də xüsusi rol oynadığını vurğulayan Fuad Ələsgərov bildirdi ki, bu məhkəmənin qərarlarının böyük eksəriyyəti Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınmaqla, Konvensiyanın tələblərinə riayet edilməklə qəbul olunur.

Sonra konfrans işini "Qabaqlama tədbirləri" mövzusunda birinci sessiya ilə davam etdirdi. Sessiyanın moderatoru, Avropa Şurasının İnsan Hüquqları üzrə Rəhbər Komitəsinin sədri Vit Aleksandr Şorm müzakirə olunacaq məsələlər barədə məlumat verdi, belə bir mühüm tədbirin təşkilinə görə Azərbaycana minnətdarlığını çatdırıldı.

Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Ali Alkan "Milli qanunvericilikdə Konvensiyanın statusu" mövzusunda məruzəsində bildirdi ki, Türkiye "İnsan hüquqları və əsas azadlıqları haqqında" Avropa Konvensiyasını 1950-ci ildə imzalayıb. Sənəd 1954-cü ildə hüquqi qüvvəyə minib. O, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2014-cü il inkişaf hesabatında Türkiyənin məhkəmə sahəsində mühüm irəliləyişlər qazanmasının eks olunduğunu diqqətə çatdırıldı.

Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Vəfəddin İbəyev "Avropa Şurasına üzv dövlətlərin Ali məhkəmələrinin oynadığı rol" mövzusunda məruzəsində insana hörmət ənənəsinin Azərbaycan xalqının qədim dəyerlərindən biri olduğunu vurğuladı. Bu baxımdan Konvensiyanın Azərbaycanda tətbiqi tarixi köklərə söykənir. Şərqdə ilk demokratik dövlətin Azərbaycanda quşulduğunu diqqətə çatdırın V.İbayev xalqımızın hər zaman demokratik ideyaların daşıyıcısı olduğunu söylədi.

Avropa Şurasının hüquqşünaslar üçün insan hüquqları sahəsində Təhsil Proqramının məşvərətçi kollegiyasının üzvü, hakim Qrzəqorx Borkovski "Peşəkar hüquqşünasların öyrədilməsinin əhəmiyyəti: qanun pozuntusunun qarşısını almaqda onların təsirinə dair qabaqlayıcı təcrübələr" mövzusunda çıxışında məhkəmə prosesinin ədaleti keçməsində təlimlərin əhəmiyyətini vurğulayaraq HELP Proqramından danışdı. Sonra HELP proqramının təqdimati oldu. Məlumat verildi ki, HELP Proqramı Avropa Şurasının üzvü olan 47 ölkəde məhkəmə-hüquq sahəsində çalışısan peşəkar əməkdaşlar üçün ixtisas-

sartırma vasitəsidir. HELP milli bacarıqlardan istifadə etməklə milli tədris institutları vasitesilə ümumi tədris programı həyata keçirir. Program çərçivəsində təhsil, ailə hüququ, məhkəmə-hüquq, beynəlxalq əməkdaşlıq, presedent hüquqla bağlı bir sıra kurslar təşkil edilir. Kursların sonunda iştirakçılar müəyyən meyarlar üzrə qiymətləndirilir və onlara sertifikatlar təqdim olunur. Məruzələrdən sonra birinci sessiyada dirlənilən mövzular ətrafında müzakirələr aparıldı.

Daha sonra "Məhkəmə qərarlarının icrası" mövzusunda ikinci sessiya keçirildi. Sessiyaya moderatorluq edən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının icrası departamentinin direktor müavini Fredrik Sundberg aşağı instansiya məhkəmələrinin fealiyyətinin istiqamətləndirilməsində Ali məhkəmələrin rolu və vəzifələrindən danışdı.

Rusiya Ali Məhkəməsi sədrinin müavini Pyotr Serkov "Aşkar olunmuş pozuntular və təkrar pozuntuların qarşısının alınması; təkrar ölkədaxili icraat və digər vasitələrlə hüquqların bərpası" mövzusunda məruzə ilə çıxış edərək, yüksək səviyyəli konfransın təskiline görə Azərbaycana təşəkkürünü bildirdi. Subyektiv hüquqların səmərəli müdafiəsinin hər bir dövlətin əsas vəzifələrində olduğunu qeyd edən P.Serkov Rusiyada bu baxımdan kompleks yanaşmadan, ümumi qəbul edilmiş beynəlxalq saziş və normalardan irəli gələn hüquqdan istifadə olunduğunu vurğuladı. Fransa Dövlət Şurasının kollegiya sədri İv Robino "Yerli məhkəmə sisteminin xüsusiyyətlərini nəzərə almaqla daxili məhkəmə presedent hüququnda edilən dəyişikliklər və məhkəmə qərarları; məhkəmə praktikasını dəyişmək yolu ilə yerli qanunvericilikdə olan uyğunlaşmanın məhdudiyyətləri" mövzusunda məruzə ilə çıxış edərək ölkəsinin təcrübəsindən gətirdiyi konkret məsallarla çıxarılan hökmələrin və qərarların məhkəmələrdə standartların müəyyən edilməsinin əsas göstəricisi olduğunu bildirdi. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdürü, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində daimi nümayəndə Çingiz Əsgerov "Avropa Məhkəməsi qərarlarının icrası: fərdi və ümumi tədbirlər" mövzusunda məruzə ilə çıxışında Konvensiyanın 46-ci maddəsinə əsasən dövlətlərin insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası üzrə öhdəlik daşıdığını bildirdi. O, bu öhdəlikləri yerinə yetirmək üçün bir neçə istiqamətin - pozulmuş öhdəliyi yerine yetirmək, artıq baş vermiş və baş verməkdə olan pozuntunu dayandırmaq, baş vermiş pozuntunun nəticələrini aradan qaldırmaq və gələcəkdə oxşar pozuntuların qarşısını almaq və s. tədbirlərin əhəmiyyətini xüsusi vurğuladı. Bildirildi ki, bu tədbirlər insan hüquqlarının müdafiəsi üçün xüsusi əhəmiyyət daşıyır. Konfrans işini oktyabrın 25-də başa çatdıracaq.

"Əfv Sərəncamı qərəzli mövqedən çıxış edənlərə cavab oldu"

Azərbaycanda siyasi məhbus olmadığından, belə bir anlayış haqda danışmaq mümkün deyil. Sadəcə ayrı-ayrı cinayətlər törləmiş şəxslər barəsində məhkəmə hökmələri var". Bunu SiA-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanı təmsil edən nümayəndə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev deyib. Onun sözlerinə görə, 1 il bundan əvvəl AŞPA-da iştirak edən məruzəçilərdən biri ölkəmizdə siyasi məhbusun olması ilə bağlı iddia səsləndirmişdi, lakin iddia özünü doğrultmadı: "Yəni məruzəçinin Azərbaycana qarşı qərəzli mövqe göstərdiyi əsas getirilərək, AŞPA iddianı səs çıxlığı ilə qəbul etmedi. Ele o zaman da Ann Brösser qurumun sədri idi. Digər tərəfdən Azərbaycan Prezidenti İlham Əliyev vaxtaşırı humanistiyini göstərərək, öz səhvlerini başa düşmüş məhbuslar barəsində onların müraciətlərinə əsasən əfv fərmani imzalayıb. Məhz bundan sonra Avropada Azərbaycandakı insan haqları barədə qərəzli mövqedən çıxış edənlər dövlət başçısının humanist addımına öz müsbət mövqelərinin nümayiş etdirdilər. Bir sözə, əfv sərəncamı qərəzli mövqedən çıxış edənlərə cavab oldu".

"Xədicə İsmayılov öz fəaliyyətini anormallıq üzərində qurub"

Xədicə İsmayılov nə jurnalist ki mi, nə də vətəndaş kimi özünü təsdiq edib". Bunu SiA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzeti-nin baş redaktoru Vüqar Rəhimzadə Xədicə İsmayılin anti-milli fəaliyyəti, xarici təşkilatların diktəsi və xüsusi tapşırığı ilə ictimai dialoqu pozması cəhdlerinə münasib bildirərək deyib. Baş redaktorun sözlərinə görə, bu insanın bütövlükde məqsədi pozuculuq, dağıdıcılıq və qanunlara zidd eməllərə məşğul olmaqdır: "Düşünürəm ki, aidiyatı qurumlar öz fəaliyyətlərində bu məsələni nəzərə alacaqlar. Xədicə İsmayılin kimliyi (mənəviyyatı, fəaliyyəti və s.) artıq Azərbaycan ictimaiyyətine bəlliidir. Bu şəxs yalnız anti-Azərbaycan, ermənipərest qüvvələrin və xaricdə olan ermənipərest dairələrin aleti rolunu oynayır. Hesab edirəm ki, X.İsmayılov Azərbaycan vətəndaşı olaraq vətəndaşlıq mövqeyinin qanunsuz şəkildə olmasına bixeberdir. O, yalnız bu torpağın suyunu içib, çörəyini yeyib, havasını udaraq Azərbaycanı bütün hallarda ləkələyərək, ölkəmizin mənafeyinə xələf getirməyə çalışır. Təbib ki, bu da onun daxili xisətinə ortaya qoyur və təsdiq edir. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı onun kimliyi, fəaliyyəti ilə bağlı obyekтив və düzgün qiymətini vermelidir. Ümumiyyətlə, bu şəxsin bütün əməlləri təxribata hesablanıb. Əger siz araşdırısanız görərsiniz ki, onun "AzadlıqRadiosu"nda apardığı bütün verilişlərin hər biri aranı qızışdırmağa yönəlib. Necə deyərlər, bu, bir növ "bulanıq suda balıq tutmaq" sevdasıdır. X.İsmayılin daxili xisəti, əməlləri anormaldır və bu prinsip üzrə də o, öz fəaliyyətini qurub".



MÜXALİFƏT NİYƏ BU GÜNDƏDİR?

Rəfiqə

Sonunda müxalifətin niyə bu günə düşməsinin əsas səbəbi bəlli olub. Bəlli olub ki, düşərgənin bütün uğursuzluqlarının səbəbi və baiskarları elə 20 ildən artıqdır ki, müxalifətin müxalifətdə qalmağının günahkarları olan AXCP və Müsavat partiyasıdır. Məsələ ondadır ki, uzun illər boyunca, "müxalifətin uğur qazana bilməsində günahkar kimdir" suali ətrafında müzakirələr aparılsa da, bu suala cavab axtaran müxalifətlər başlarını o ki var sindirirdilar. Hansı ki, əslində, bunun cavabı elə göz qabağındaydı. Yəni kimsə indiyədək konkret ad çəkərək, ittihamları bilavasitə bu partiyalara qarşı yönəltmirdi. Lakin bu dəfə bütün ittihamlar məhz Müsavatla AXCP-yə ünvanlanıb. Özü də birbaşa! Bu iki partiyani günahkar çıxaranlar da əslində kənar adamlar deyil. Yəni elə müxalifətin öz içində olanlardır. Daha dəqiqi, VHP sədri Sabir Rüstəmxanlı və ADP sədri Sərdar Cəlaloğlu düşərgənin bir addım belə irəli gedə bilməməsinə görə AXCP və Müsavat rəhbərlərini günahlandırırlar. Məsələn, Sabir Rüstəmxanlı bu günlərdə deyib ki, Azərbaycan müxalifətinin iki problemi var: Müsavat və AXCP: "...Onların bir yerə olmamaları və həmisi aralarındaki konfliktlər bütövlükdə xalqın iradəsinə və bizim tarixi xatirəmizə vurulan zərbədir. Fikrimə, onların bu problemi olmasa, müxalifətin mənzərəsi ayrı cür olardı".

Lakin Sabir Rüstəmxanının sözlərindən sonra cürətə gelən ADP sədri Sərdar Cəlaloğlu da AXCP və Müsavat liderləri arasındakı intriqanın Azərbaycan müxalifətinin probleminə əvrildiyini deyib. Həttə ADP sədri bildirib ki, müxalifətdə iki lider arasında olan şəxsi-qərəzlik, bir-birini qəbul etməmək siyasi müstəviyə, partiyalar arasında rəqabətə əvrilir: "Müxalifətde AXCP və Müsavat partiyasının liderləri arasındaki intriqə Azərbaycan müxalifətinin problemine əvrilib. İsa Qəmər və Əli Kərimli arasında intriqə, bu iki şəxsin bir-birini gözü götürməsi, bir-birini qəbul etməməsi bugünkü vəziyyətə getirib çıxarıb. Azərbaycan müxalifəti 20 ildir, bir addım da irəli gedə bilmir. Bizim bütün sosial enerjimiz iqtidara müxalifət və müxalifətlə müxalifət arasındakı intriqalara gedir".

Əslində, bu gün Əli Kərimli də, İsa Qəmər də, ele yeni başqan Arif Hacılı da yaxşı bilirlər ki, həm Rüstəmxanlı, həm də Cəlaloğlu düz deyirlər. Düz deyirlər ki, əger doğrudan da Əli Kərimliyle İsa Qəmər bir yerə fəaliyyət göstərdikləri şəkildə müxalifət uğur qazansayıb, elə Müsavat "Milli Şura"da olanda buna nail olardılar. Amma nə oldu? Bu oldu ki, hər iki partiya hem bir-birilərini, həm də daxillərini parçalamaq üzredirlər.

Beleliklə, məsələ aydın, verilen sual isə cavablıdır. Məsələnin aydınlığı ondadır ki, ne qədər AXCP və Müsavat partiyaları ölkənin siyasi arenasında didişəceklerse, müxalifət də bir o qədər geriye addım atmalı olacaq. Cavab isə budur ki, müxalifətin bu güne düşməsinə səbəb həqiqətən də, AXCP və Müsavat partiyaları və onların rəhbərliyidir. Biz bunu bilirik, bəs özləri? Bax, bunun da cavabını gələn yazımızda verəcəyik...

Səbail rayonunda fərdi jurnalist yazıları müsabiqəsinə yekun vuruldu



Kütləvi informasiya vasitələri ilə six və məhsuldalar əlaqələrə hər zaman mühüm əhəmiyyət veren Səbail rayon icra hakimiyyəti ilə ölkəmizin kütləvi informasiya vasitələri nümayəndələrinin əlaqələri daima möhkəmlənməkdədir. Əlaqələrin daha möhkəm olması üçün vaxtaşırı olaraq RİH-de jurnalistlərə görüşlər, tədbir və toplantılar keçirilir, rayonda təşkil olunan tədbirlərə KİV nümayəndələri dəvət olunurlar.

Oktjabr ayının 24-də Səbail rayon icra hakimiyyətinde Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi informasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu ilə birgə teşkil olunan "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilib. Konfransın işində KİVDF rəhbərliyi, Müşahidə Şurasının üzvləri, Azərbaycan Mətbuat Şurasının rəhbərliyi və şura üzvləri ilə yanaşı ölkənin 30-dan çox aparıcı qəzet və elektron-informasiya vasitələrinin rəhbərləri, həmin KİV-lərin jurnalistləri, rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov ilk olaraq qonaqları salamlamış, Azərbaycan milli mətbuatının keçidiyi böyük və şərəfli inkişaf yolundan danışaraq vurğulayıbdı ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində pliyuralizm, söz və mətbuat azadlığını məhdudlaşdırın sünə maneələr aradan qaldırılmışdır. KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası formaldaşmış, onun maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atılıbdır. Qeyd edilib ki, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilmesi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilmesi xətti bu gün onun davamçısı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam et-



dirilir: "Dövlət başçısının müdirlik siyaseti sayəsində dünyadan ən sürətlə inkişaf edən ölkəsinə çevrilən Azərbaycanda bu gün medianın inkişafı üçün hər cür şərait yaradıldığı vurğulayan icra başçısı ölkə başçısının Sərəncamına əsasən tikilərə istifadəyə verilmiş KİV nümayəndələri üçün yaşayış binasının və hazırlı yeni tikilən binanın məhz Səbail rayon icra hakimiyyəti ilə birgə keçirilən fərdi jurnalist yazıları müsabiqəsi barədə ətraflı məlumat vermiş, bildirmişdir ki, müsabiqə Səbail rayonunun sosial-iqtisadi və ictimai-siyasi həyatındaki proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırıb" məqsədi daşımış, 1 avqust - 31 sentyabr tarixlərində keçirilən müsabiqə ilə bağlı müxtəlif KİV-də 26 yazı dərc olunmuşdur. KİVDF tərəfindən yaradılmış münsiflər komissiyası üzvləri tərəfindən yazılar yoxlanılmış, RİH-in nümayəndələri də yazılarla tanış olaraq rey vermİŞLƏR.

KİV-lərlə RİH hakimiyyəti arasında six əlaqələrdən danışan A.Əsgərov bildirmişdir ki, bu ilin iyul ayında Azərbaycan milli mətbuatının 139 illiyi ilə əlaqədar Səbail rayon icra hakimiyyətində ənənəvi olaraq kütləvi informasiya vasitələri nümayəndələri ilə keçirilən tədbirdə rayon icra hakimiyyəti və ilə birgə artıq 2-ci dəfə "Səbail rayonun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda jurnalist yazıları müsabiqəsinin keçirilməsi barədə razılaşma elde olunmuş və müsabiqənin şərtləri barədə mətbuatda elan verilmişdir: "Müsabiqə iştirakçılarının eksriyyəti Səbail rayonunun sosial-iqtisadi inkişafı, barada aparılan genişməyəşli işlər, həyata keçirilən layihələr barədə ətraflı materiallər işləmiş, rayonun turizm potensialı, təhsil məssələləri, tarixi abidələri, görünen sosial yönümlü işlərin əhəmiyyətini, 2015-ci ilde keçiriləcək ilk Avropa Oyunlarına hazırlıqla bağlı rayonda görünen işləri vurğulamışlar. Həmçinin rayon sakinləri, turistlər, ictimaiyyət nümayəndələrindən

Ü.ƏSGƏROV

Tədbirdə, həmçinin jurnalistləri maraqlandıran suallar cavablandırılıbdır.

YAP bu ilki bələdiyyə seçkilərini də qələbə ilə başa vuracaq

YAP Nərimanov rayon təşkilatının qadınlar şurası bələdiyyə seçkiləri ilə bağlı tədbir keçirib



güvəsi olan YAP bütün seçkilərdə qələbə qazanıb. O, növbəti seçkilərdə qələbə eldə olunacağına əminliyini ifadə edib. Qadınları seçki prosesində fəal olmağa çağırın sədr müavini Azərbaycanda qadınların həm dövlət idarəciliyində, həm də bütövlükdə cəmiyyətdə rolunun artdığını diqqətə çatdırıb: "Qadınlar seçki prosesində də fəaldırlar. Belə ki, seçki komissi-



Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının qadınlar şurası bələdiyyə seçkiləri ilə əlaqədar toplantı keçirib. Tədbirdə giriş sözü ilə çıxış edən YAP Nərimanov rayon təşkilatı qadınlar şurasının sədrı Məhəbbət İbrahimova dekabrın 23-də ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçirilecəyini bildirib. Azərbaycanda yerli özünüidarəetmə institutunun yaradılmasından 15 il ötdüyü dəyən M.İbrahimovanın sözlərinə görə, bu illər ərzində bələdiyyələr müəyyən inkişaf yolu keçib, eyni zamanda, onların fəaliyyətlərinin təkmiləşdirilməsi istiqamətində dövlət tərəfindən zəruri addımlar atılıb: "Yerli özünüidarəetmə təsisatının yerli demokratiyanın inkişafında da mühüm rol oynadığını nəzərealsaq, qarşidan gələn seçkilər böyük əhəmiyyət kəsb edir. Çünkü ilk növbədə, bələdiyyələrin səmərəli fəaliyyəti idarəetmənin daha da təkmiləşdirilməsi baxımından önemlidir. Nəzəre almaq lazımdır ki, Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmek əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Belə olan halda, bələdiyyə institutları mövcud imkanlardan faydalananla səmərəli idarəetmə mexanizmi formalaşdırmaq imkanına malikdir. Qarşidan gələn seçkilərin əhəmiyyətli məqamlardan biri de ondan ibarətdir ki, Azərbaycan vətəndaşları öz iradələri əsasında etimad göstərdikləri siyasi qüvvə-

ləri dəstəkleyəcəklər".

M.İbrahimova qeyd edib ki, seçki prosesində qadınlar da hər zaman öz fəallığı ilə fərqlənir. 2004-cü ilde keçirilən bələdiyyə seçkiləri nəticəsində qadınların bu təsisatda cəmi 4 faiz olduğunu xatırladan qadınlar şurasının sədrini hazırda bu göstəricinin 27 faiz əqədər yüksəldiyib. Onun sözlərinə görə, bu qadınların böyük eksriyyəti YAP üzvləridir. M.İbrahimova qarşidan gələn seçkilər böyük əhəmiyyət kəsb edir. Çünkü ilk növbədə, bələdiyyələrin səmərəli fəaliyyəti idarəetmənin daha da təkmiləşdirilməsi baxımından önemlidir. Nəzəre almaq lazımdır ki, Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmek əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Belə olan halda, bələdiyyə institutları mövcud imkanlardan faydalananla səmərəli idarəetmə mexanizmi formalaşdırmaq imkanına malikdir. Qarşidan gələn seçkilərin əhəmiyyətli məqamlardan biri de ondan ibarətdir ki, Azərbaycan vətəndaşları öz iradələri əsasında etimad göstərdikləri siyasi qüvvə-

yalarında, təbliğat-təşviqat prosesində, bir sözə, bütün seçki kampaniyasında onlar fəaldırlar. Şübəsiz ki, bələdiyyələrə namizəd olan qadınlarımız da çox olacaq".

YAP Nərimanov rayon təşkilatının təlimatçısı Nəriməne Yunusova çıxışında gənclərin seçki prosesində rolundan danışır. N.Yunusova bildirib ki, ölkəizdə uğurlu gənclər siyasi həyata keçirilir. Məhz bunun nəticəsidir ki, bu gün yüksək intellektli gənc nəsil formalaşır. Gənclərin bələdiyyə seçkilərində fəal iştirak etdiyini deyən təlimatçı həzirdə yerli özünüidarəetmə orqanlarında gənclərin təmsilçiliyinin 30 faizə yaxın olduğunu diqqətə çatdırıb. N.Yunusova qarşidan gələn bələdiyyə seçkilərində də YAP-in gənclərə etimad göstərəcəyinə əminliyini ifadə edib. Tədbirdə, həmçinin YAP Nərimanov rayon təşkilatı qadınlar şurasının idarə heyətinin üzvü Nazilə Məmmədova çıxış edərək demokratik mühitin bütün ölkə ilə yanaşı Nərimanov rayonunda da ictimai-siyasi fəallığı ilə seçilən qadınların və gənclərin zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli şərait yaratdığını vurğulayıb.

RƏFIQƏ HÜSEYNÖVA

AXCP-Müsavat davası yeni müstəvidə

Əli Kərimli xəyanətlərinə görə düşərgə daxilində sərt ittihamlarla üz-üzə qalıb

Müsavatla AXCP arasında rəqabətin, ziddiyatlının ənənəvi xarakter daşımıasi sərr deyil. Bu səbəbdən mövcud fikir ayrılıqları vaxtaşırı qabarır, tərəflər bir-birinin ünvanına kəskin ifadələr işlətməkdən, sərt ittihamlar səsləndirməkdən belə çəkinmirlər. Söhbət ondan gedir ki, üzdə, sözdə, son illər seçkidən-seçkiyə yaxın "müttəfiq" kimi görünənlər də, hər iki partianın rəhbərliyi arasında uzun illərə söykənən antipatiya, barişmazlıq var. Əslində, hər iki tərəfdə problem birincilərlə və ya birinciliyə iddialı olan şəxslərlə bağlıdır. Yəni baş verənlər Müsavatla AXCP arasında yaşanan qarşıdurmadan daha çox Əli Kərimli ilə İsa Qəmbər arasında mövcud olan keçilməz baryerlərdən qaynaqlanır.

Əslində bu savaş gözönüllən idi. Çünkü həle sonuncu prezident seçimləri ərefəsində, müxalifət düşərgəsindəki eyforiyanın pik həddə olduğu dövrlərdə ekspertlər seçimlərdən dərhal sonra hər şeyin tərsine olacağını, "Milli Şura"nın dağlıcağını proqnozlaşdırırlı. Bu gün bu proqnozlar özünü tam olaraq doğruldu. Bununla yanaşı "Milli Şura"da "birləş" nümayiş etdirən AXCP və Müsavat funksionerləri və sədrleri bir-birinə hətta qurşaqdan aşağı zərbələr də vururlar.

"Azadlıq"- "Yeni Müsavat" bu zərbələrin məkanında

"Milli Şura"nın prezidentliyə namizədi Cəmil Həsənlinin məglubiyətindən və Müsavat partiyası bu qurumdan çıxdıqdan sonra ziddiyətlər də kəskinləşdi. Məglubiyətlərini ört-basdır etmək üçün günahı hər iki partianın üstünə atmaqla özərini "təmizliy" çıxarmaq istədilər. Doğrudur, başda İsa Qəmbər olmaqla bütün Müsavat personalına qarşı yönəlen təhqir, tehdid və şantajlarda on çox "pay alan"ı "Yeni Müsavat" qəzətinin baş redaktoru Rauf Arıfoğlu oldu. Çünkü Rauf Arıfoğlu Müsavat cinahında azaşlı şəxslərdən olmaqla yanaşı, onun "Milli Şura"ya isti münasibəti olmadığına, Rüstəm İbrahimbeyovu qarşı sərt fikirlər işlətməsi və həmin ərefədə "Əli Kərimlinin zombi dəstələri" ifadəsi də qəzətin baş yazarının daha çox hədəf nöqtəsində olmasına imkan verirdi. Bir faktı da vurğulamaq yerinə düşər ki, R.Arıfoloğlu həmin vaxtlarda Əli Kərimlinin bütün tarixi xəyanətlərini qələmə alaraq geniş şəkildə ictimaiyyətə təqdim etdi. O, bir müddət baş verənlərlə bağlı susmağa üstünlük versə də, son yazısı ilə sebrin hüdudsuz olmadığını da şəxsən Əli Kərimlinin diqqətine çatdırıldı.

Rauf Arıfoğlu: "Əli Kərimli həyəsiz və rəzil adamdır"

R.Arıfoğlu "Facebook" səhifəsində yazdı: "Biri var, yene qaşınır. İtini-pişiyini, zombilərini üstümüze qışqırıb... Üç seçimdir doğru bilib yapdığını ancaq və ancaq yanlış olur, felaket getirir, düşərgəni iflic edir, böllür, parçalayıb. Amma nə olsun, bəhanəsi var. "Yeni Müsavat", Müsavat partiyasını suçlatdırır, çamur atdırır, hər kəsi xəyanətkar elan edib durur kənarada... Mən həyatım boyu buncu həyəsini birləşini görmədim. Əlinin kimlərin cibindən çıxdığını yazacam, yene ara qarışacaq... Özü de bilir ki, nələri bilirəm..."

R.Arıfoğlu bu sözləri AXCP-ye və onun sədrini Əli Kərimliyə qarşı dediyini söyləyib. Baş redaktor, həmçinin Əli Kərimlinin Əbülfəz Elçibeyi ona qarşı apardığı çirkin kampaniyasına alet etdiyini bildirib: "Sağ ikən özünü, ölümdən sonra ruhunu incitdiyi Elçibeyi mənə qarşı apardığı öz çirkin kampaniyasına alet

edib... Ondan mötəbərliyi şübhəli olan sıfatlar düzəldib, sanki bəyən mənə qarşı ifadə alıblarmış kimi, vəiblər "Azadlıq"ı... Elçibeyin Əli Kərimli haqda Kələkide və Bakıda mənə dediklərini yaxın günlərdə dərc edəcəm. Dözməməyəcək, çatlayacaq, əminəm... Onun mənə iki dəfə baş prokurora şikayət etmesinin səbəbini və prokurorluq əhvalatlarının bəyle bağlılığını da aça bilərdim... Elçibey onun "Azadlıq" qəzetində onun haqqında çıxan o təhqirəmiz, unudulmaz biabırçı məqalə də əlimin altındadır. Lakin bu hörmətli, sevimli lideri bir daha o yazı ilə inçitmək istəmirəm. Xatırlayırsanı, Əli Kərimli, o yazını? Onu kimin yazdığını da bilişənmi? Bəs, niyə ayıbına kor olub, heç olmasa bu məqamın üstündən keçmirsən?"

R.Arıfoğlu AXCP sədrinin gözünü nifret bürüdüyü və onun həyəsini və rəzil olduğunu deyib: "Əli Kərimli, mənə qarşı aylardır apardığın bu şantaj kampaniyasına görə! Bəlkə, bir az yavaşıyasan? Bunu sonu sənin üçün yaxşı görünmür; demədi demə... Unutma ki, artıq o dediyim son etap gəlib və daha aramızda heç bir körpü, heç bir mənəvi bağ, heç bir baryer qalmayıb. Bunun da suçu məndə deyil."

Tahir Kərimli: "Yurd" AXC-də dövlət içinde dövlət id"

AXC sədrini Əli Kərimliyə qarşı olan xəyanət ittihamının hansı dərəcədə doğru olmasına aydınlaşdırmaq məqsədile AXC hakimiyəti dövründə Ali Məhkəmənin sədrini olmuş, o zaman siyasi oyulardan tam xəbərdar olan Tahir Kərimli verdiyi açıqlamada bildirib ki, Müsavatın "Milli Şura"dan çıxmasisi ile AXC-çilər məsəvətçilər arasında başlanmış soyuq savaş, eślində, indiyə qədər baş vermiş proseslərin nəticəsidir və bu savaşın kökü Elçibey hakimiyəti zamanı vəzifələr uğrunda başlanmış amansız "Yurd-Müsavat" rəqabətindən qaynaqlanır: "Məlum olduğu kimi, Elçibey hakimiyətə geləndən sonra İsa Qəmbər AXC-dən ayrılib Müsavat partiyasına başçılıq etməyə başladı. Əli Kərimli isə həm AXC-də, həm de Elçibeyin komandasında "yurdçu"ların maraqlarını və mümkün qədər daha çox miqdarda hökumət postlarına yerləşdirilməsini güdürdü. O zamanlar "Yurd" təşkilatı, faktiki olaraq, AXC-də dövlət içinde dövlət kimi davranırdı və təsirli qüvvəyə çevrilmişdi."

T.Kərimlinin sözlərinə görə, hələ AXC hakimiyəti dövründə bu qarşıdurmanın başlığı və onun gelecekə ümumi işə ziyan vuracağı barede AXC-nin o zamanki rəhbərliyinə xəbərdarlıq etmişdi: "Amma bu xəbərdarlıq nəzəre alınmadı. Görünür, bu konfliktin olması və müəyyən həddə qədər qızışması AXC rəhbərliyində müəyyən adamlara sərf edirdi. Nəticəsi isə göz qabağındadır".



İslam Mahmudov: "AXCP 3-4 söyüş söyənin əlində qalıb"

Son günlər AXCP-də baş verən kütləvi istefalar fonunda gedənlərin təhqir və söyüslərlə yola salınmaları isə, eślində partiyadaxili mühiti özü-özülüyündə açıq şəkildə sərgiləməkdədir. Bu günlərdə təşkilatın Qubadlı şöbəsinin üzvü İslam Mahmudov açıqlamasında bildirib ki, AXCP-nin rəhbərliyinə daxil olan bir çox şəxslərin cəmiyyətin müxtəlif təbəqələrinə qarşı uğursuz savaş açıqlarını müşahidə edirəm: "AXCP sədrini bù-

tün bu yersiz kampaniyalara göz yumrasa, o zaman cəmiyyətdə şübhə yaranır ki, kampaniyanın başında şəxsən özü dayanır. Sanki bu partiya məglubiyətin qisasını xalqdan almaq iddiasındadır. Partiyanın bu cür çirkin kampaniyada yer almاسının səbəbkəri Əli Kərimliyə etiraz olaraq AXCP sıralarından kütləvi istefalar baş verir və davamlı olacaq. Çünkü partiyanı idarə edənlər söyüscüllərdir. Təşkilat ne qədər ki, belə cılız, söyüş kampaniyaları ilə məşğul olacaqsə, elə yerində sayacaq. Bir kəlmə deyirəm: Allah şəfa versin!"

Bütün bunlar Əli Kərimli və onun yaxın ətrafinin hansı xisətə malik olduğunu göstərir. Elə bu səbəbdən də illerdə Əli Kərimlinin yanında heç kim qalmır. Xalq da AXCP sədrini və ətrafinin xisətə bələd olduğu üçün bu düşərgədən uzaq gəzir. Beləliklə, "Milli Şura"nın uçan dağııntıları altında qalan AXCP sədrini Əli Kərimlinin indiyə qədərki bütün siyasi xəyanətləri açıq tekstlə həle bundan sonra çox ifşa olunacaq, özü də keçmiş müttəfiqləri tərefindən.

R.HÜSEYNOVA

Elçin Mirzəbəyli: "Xədicə İsmayılin mahiyyəti təxribatçılıqdır"

Bu gənə qədər Xədicə İsmayılin davranışları yalnız təxribat xarakterli dövrlərindən ibarət. Bunu SİA-ya açıqlamasında Büttöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib. "Xədicə İsmayılin jurnalistlərini qədər? Bu sualın birmənalı şəkildə cavabı xeyrdir, Xədicə İsmayılin jurnalist deyil. Həmçinin o, hüquq müdafiəçisi de deyil. Eyni zamanda özünü Azərbaycan vətəndaşı kimi də aparmır. Yəni, Xədicə İsmayılin standartların heç birine uyğun gəlmir. Danosları göz qabağındadır. Bu gənə qədər atlığı addımlar, xarici dairələrin vasitəsi ilə Azərbaycanda ayrı-ayrı adamların ləkələnməsi istiqamətində həyata keçirdiyi kampaniyalar, böhtən və şər xarakterli materialların dərc olunması, insanları təxribata çəkmək, onların şəxsi həyatlarına müdaxile etmək, saysız-hesabsız məsələlər var ki, onların hər biri Azərbaycan qanunvericiliyi, ümumiyyətə, dəyər normalarının pozulmasıdır. Bu baxımdan Xədicə İsmayılin son addımlarını da fərqli istiqamətdə dəyərləndirmək mümkün deyil" - deyə, E.Mirzəbəyli vurğulayıb. E.Mirzəbəyli bildirib ki, Azərbaycanda insan haqları üzrə işçi qrupunun bərpa olunaraq fəaliyyətini davam etdirməsi və bu istiqamətdə ictimai sektorun nümayəndələri ilə dövlətin birbaşa təmaslar quraraq birgə addımlar atması çox önemli hadisədir: "Bu addımlara heç Avropa ölkələrində belə rast gəlinmir. Ancaq, bütün bunların fəvqündə Xədicə İsmayılin insanların təxribata çəkməsi, Azərbaycanın ictimai-siyasi həyatında önemli rolə olan insanlara qarşı aqressiv münasibət bildirməsi, təhqir etməsi, onun bütün mahiyyətinin yalnız təxribatçılıqdan ibarət olmasını ortaya qoyur".

Elman Nəsirov: Təəssüf ki, Ermənistənə belə pozucu hərəkətlərinə ATƏT-in Minsk Qrupu göz yumur

Ermənistən tərəfi danışqlar prosesini pozmaq, prosesin məzmununu dəyişmək və heç bir nəticə əldə edilməməsi üçün müxtəlif üssullara əl atır. Ən çox yayılmış üssüllərdən biri danışqlar ərefəsində atəşkəs rejimini kobud şəkildə pozmaqdır. Bir çox hallarda hətta herbi incidentə el atırlar, yeni üssülər tapırlar. Bu fikirləri YAP-in Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, oktyabrın 27-də gseparatçı rejim tərəfindən irov götürülmüş azərbaycanlıların məhkəməyə cəlb edilməsi də danışqlar prosesinə mənfi təsir etmek məqsədi daşıyıb. Onun fikrincə, oktyabrın 27-də Parisdə Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistən prezidentlərinin görüşməsi nəticəsində baş tutacaq danışqların nəticələrinə təsir göstərmək, hər hansı pozitiv irəliləyişə engel olmaq üçün ermənilər məhz həmin gün girov götürülmüş azərbaycanlılar üçün qondarma məhkəmə keçirmək istəyirlər.

"Bununla da, əvvəlcədən danışqlara mənfi təsir göstərmək və danışqların predmetini dəyişmək isteyirlər. Əger Azərbaycan tərəfi böyük sülh sazişi ilə bağlı məsələni gündəmə gətirmək və indiyə qədər razılışdırılmış məqamları böyük sülh sazişində qabartmaq isteyirə, Ermənistən tərəfi çalışır ki, belə məqamlarda danışqlar prosesini pozsun, gündəlikdə başqa məsələlər müzakirə edilsin. Təəssüf ki, Ermənistənə belə pozucu hərəkətlərinə ATƏT-in Minsk Qrupu göz yumur"- deyə, politoloq qeyd edib.

25 oktyabr 2014-cü il


Böyük Teatrda "Məhəbbət əfsanəsi"

Moskvada, Rusiya Akademik Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, akademik Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin premierası keçirilib.

Bəstəkarın böyük türk şairi Nizim Hikmətin pyesi əsasında yazdığı "Məhəbbət əfsanəsi" baleti yarımla əsrənən çoxdur ki, dünya səhnələrini bəzəyir. Əsər ilk dəfə 1961-ci ildə məşhur xoreoqraf Yuri Qriqoroviç tərəfindən Sankt-Peterburq Mariinski Teatrında, 1965-ci il aprelin 15-də isə Böyük Teatrda tamaşa yaxşılaşdırılmışdır. 2009-cu ilədək teatrın repertuarında yer tutub.

Bu il balet esaslı şəkildə bərpa olunaraq yeni ifaçıların iştirakı ilə sənətsevərlərə təqdim olunur. SSRİ xalq artisti Yuri Qriqoroviç quruluşunda, SSRİ xalq rəssamı Simon Vırsaladzenin səhnə tərtibatında nümayiş etdirilən tamaşa da orkestre Rusyanın əməkdar artisti Pavel Sorokin dirijorluq edib. Baletdə tanınmış balet ulduzları - Məhinbanu rolunda Svetlana Zaxarova, Fərhad rolunda Denis Rodkin, Şirin rolunda Anna Nikulina çıxış edib.

Anşlaqla keçən tamaşanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycandan getmiş nümayəndə heyəti,



Rusyanın tanınmış mədəniyyət, incəsənət xadimləri, ölkə elitasi-nin məşhur simaları izleyib.

Nazir Əbülfəs Qarayev çıxışında "Məhəbbət əfsanəsi"nin Böyük Teatrda növbəti premiyerasını Azərbaycan mədəniyyətinin eləmətdar hadisəsi kimi qiymətləndirdi: "Bu gün çox sevindirici bir hadisə baş verir. Böyük Teatrın səhnəsində Azərbaycan bəstəkarının baletinin səhnələşdirilməsi mədəniyyətimizin təntənələrindən bəndir. Məlum olduğu kimi, balet daha öncə bu teatrda səhnəyə qoyulmuş və uzun illər böyük uğur qazanmışdır. Teatrın təmirindən sonra ilk bərpa olunan əsərlərdən birinin "Məhəbbət əfsanəsi" baleti olması mədəniyyətimiz üçün fərəh-ləndirici haldır. Mən ilk önce hörmətli bəstəkarımız Arif Məlikovu təbrik etmək istərdim. Düşünürəm ki, Böyük Teatr bu bərpa prosesi-

nə çox böyük yaradıcılıq mühiti ilə yanaşıb. Teatrın rəhbərliyi ilə görüşdə öyrəndim ki, bu prosesə teatrın ən güclü qüvvələri cəlb olunub, tamaşa Rusiya baletinin fəxrini təşkil edən ifaçılar iştirak edir. Hesab edirəm ki, bu gün Azərbaycan mədəniyyətinin çox əlamətdar bir gündür və bu münasibətlə hamını təbrik edirəm".

33 il Böyük Teatrın truppasına rəhbərlik edən Yuri Qriqoroviç bildirib ki, "Məhəbbət əfsanəsi" teatrın repertuarında həmişə olub. Gənclərin tamaşa marağı göstərir ki, "Əfsanə" yaşayır. Onun sözlərinə görə, baletin quruluşunda bəzi dəyişikliklər edilib: "Təkcə musiqiye toxunmamışam. Çünkü Arif Məlikovun musiqisi füsunkardır. Mən xoşbəxtəm ki, dostum Arif tamaşanın premiyerasında iştirak etmək üçün Moskvaya gəlib, tamaşa doğma səhnəsinə qayıdır

və böyük uğurla nümayiş etdirilir".

Akademik Arif Məlikov çıxışında bildirib ki, Böyük Teatr dünya mədəniyyətinin ən qabaqcıl nümunələrini özündə cəmləyən sənət ocağıdır: "Məhəbbət əfsanəsi"nin Rusyanın əsas səhnəsinə qayıtması Azərbaycan mədəniyyətinin zəfəridir". Görkəmli bəstəkar Yuri Qriqoroviç dəstləşandan da danışır: "Yaradıcı insanlar 50-60 il dəstləş etməsi nadir hadisədir. Biz gəncliyimizi qoruyub saxlaya bilmişik və "Əfsanə" də elə buna görə yaşayır, çünkü incəsənət və məhəbbət sərhəd ta-

raqlı dekorasiyalar, işq effektləri bir-birini əvəz edirdi. Tamaşa başa çatdıqdan sonra tamaşaçıların gurultulu alqışları altında səhnəyə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi adından əklillər gətirildi. Qeyd edək ki, "Məhəbbət əfsanəsi" baleti 24, 25, 26 oktyabrda, həmçinin 6, 7 və 9 noyabrda Böyük Teatrın səhnəsində nümayiş olunacaq. Oktyabrın 26-da balet Böyük Teatrın rəsmi "YouTube" kanalı ilə canlı yayılacaq.

Böyük Teatrın bu layihəsində



nımır".

Böyük fəlsəfi məna daşıyan məhəbbət nağılı və xalqına, vətənine, torpağına sədaqət himni Moskva tamaşaçısını bir daha heyran etdi. Əfsanəvi Böyük Teatrın səhnəsində rəngarəng Şərq motivləri əsasında yaradılmış ma-

yeddi məşhur tamaşa yer alıb və kino yayımına məhz "Məhəbbət əfsanəsi" ilə start verilir. "Path? Live" şirkətinin təmin etdiyi yayım nəticəsində Böyük Teatrın tamaşaları bütün dünya üzrə mindən çox kinoteatrda nümayiş olunacaq.

Bakıda beynəlxalq teatr konfransı keçiriləcək

5-6 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə III Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq təşkil edilən konfrans dünyanın nüfuzlu teatr qurumlarının təmsilcilerini və mütəxəssisləri bir araya gətirəcək. Xatırladaq ki, Bakıda ilk beynəlxalq teatr konfransı 6-7 noyabr 2010-cu il tarixdə, ikinci forum isə 5-6 noyabr 2012-ci il tarixdə keçirilib və beynəlxalq sənət dünyasında böyük maraq doğurub.

Dövlət Musiqili Teatrında gerçəkləşəcək budəfəki konfrans "Teatr sənətinin multikulturalizm-universal dəyərlər sisteminde yeri" mövzusuna həsr olunub. Dövlət Musiqili Teatrında beynəlxalq konfrans hazırlıqla bağlı teatr-konsert müssəssələri rəhbərlərinin iştirakı ile görüş keçirilib. Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müvəvviyi Ədalət Vəliyev III Bakı Beynəlxalq Teatr Konfransı barədə ətraflı söz açıb. Qeyd olunub ki, artıq ənənə halını alan beynəlxalq tədbir bu il həm qonaqların sayı, həm də müzakirə olunacaq mövzuların əhatə dairəsinə gö-

rə fərqlənəcək: "Miqyasına görə bu tədbir əvvəlki iki konfransdan genişdir. 47-dək əlkədən 125 nəfəre yaxın dünyanın məşhur teatr, incəsənət xadimləri - rejissorlar, aktyorlar, keçmiş mədəniyyət nazirləri, dramaturqlar, sənaristlər, bir neçə ölkənin teatr xadimləri ittifaqlarının, beynəlxalq teatr festivallarının rehbər şəxsləri, teatrla bağlı tanınmış qurumların, elecə də müxtəlif ölkələrin teatrlarının rehbərləri bu tədbirdə iştirak üçün təşkilat komitəsinə müraciət ediblər".

Beynəlxalq konfransla yanaşı, noyabrın 4-də və 7-də treninglərin də təşkil olunacağına deyən nazir müavini noyabrın 4-də keçiriləcək mətbuat konfransında tədbirin programı barədə geniş məlumatın veriləcəyini bildirib. Qeyd olunub ki, tədbirdə ASSİTEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyyası), UNIMA (Beynəlxalq Kukla Teatrları Assosiasiyyası), İTİ (Beynəlxalq Teatr İnstitutu), OİSTAT (Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatı), İFTR (Beynəlxalq Teatr Tədqiqatçıları Federasiyası) kimi nüfuzlu təşkilatların baş katibləri və prezidentlerinin, elecə də plenar iclaslarda müəyyən edilən mövzular üzrə nüfuzlu mütəxəssislərin

məruzələrlə çıxış edəcəyi gözlənilir.

Nazir müavini qonaqların qarşılıması, yerləşdirilməsi, konfrans və əlavə tədbirlərlə bağlı bütün təşkilati məsələlərə dair təşkilat komitəsi və konfransın qərargahının üzərinə düşən əsas vəzifələri diqqətə çatdırıldı, müvafiq göstərişlər verib. Qeyd edək ki, III Bakı Beynəlxalq Teatr Konfransına ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, CAR, Hollanda, Avstraliya, İrlandiya, Rusiya, BƏƏ, İspaniya, Mərakeş, Kuba, Ukrayna, Polşa, Türkiyə, Estoniya, Gürcüstan, Bolqarıstan, Almaniya, Yunanistan, İsrail, Küveyt, Makedoniya, Oman, Suriya, Finlandiya, Bəhreyn, Avstriya, Hindistan, İraq, İran, Litva, Qazaxistan, Səudiyyə Ərabistanı, Ruminiya, Kolumbiya və s. ölkələrdən nümayəndələrə qatılacaq. Dünya teatr sənətinin müasir problemləri elmi müstəvilde təhlil olunacaq, mütəxəssislər fikirlərini bölüşəcəklər.

Tədbir çərçivəsində "Müasir teatrşünaslıq" (akademik Nelli Korniyenko, Ukrayna), "Rejissor və aktyor sənəti" (Paddi Kannin, Böyük Britaniya), "Səhnəqrafiya" (İosif Yuçupov, ABŞ və Luis Yansen, Hollanda) mövzularında treninglər keçiriləcək, fikir mübadiləsi aparılacaq.

Bakı Caz Festivalı davam etməkdədir

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fonduñun birge təşkilatçılığı ilə oktyabrın 19-da start götürən ənənəvi Bakı Caz Festivalı maraqlı konsert proqramları ilə davam etməkdədir. Heydər Əliyev Sarayında keçirilən növbəti konsert də tamaşaçıların gur alqışları ilə qarşılınlı. Bu da səbəbsiz deyildi. Caz musiqisi həvəskarları dünyada məşhur Terens Blanşardin səhnəyə çıxmışını səbirsizlikle gözləyirdilər. Əvvəlcə konsertin aparıcısi Rahib Azəri çıxış edərək qonaq haqqında məlumat verib. Ənənəvi olaraq bu il də festivala tanınmış cazmenlərin qatıldığı vurğulayaraq Terens Blanşardin konsertinin də festival çərçivəsində növbəti unudulmaz hadisə olduğunu vurğuladı.

Qeyd olunub ki, Terens Blanşard 40 ildən artıqdır caz sənətində yaradıcılığını davam etdirir. Tanınmış truba ifaçısı dəfələrlə ilin artisti adına layiq görülüb, albomları en çox satış rekordu vuran albomlar sırasına daxil olub. Bundan əlavə, Terens Blanşard "Qremi" mükafatına layiq görülrək həm solo ifaçı, həm də bəstəkar kimi dünya şöhrəti qazanıb. O, 30-dan artıq filmə musiqi bəstəleyib. Terens Blanşard kvinteti 1980-ci illərin sonunda yaradılıb və bu günə qədər uğurla fəaliyyətini davam etdirir. Təqdimatdan sonra Terens Blanşardin kvinteti və xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin birge konserti təqdim olunub. Programa müxtəlif caz kompozisiyaları daxil edilib. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılınlı.

Növbəti Bakı Caz Festivalı çərçivəsində dəha iki konsert keçirilib. Beynəlxalq Muğam Mərkəzində əvvəlcə Anat Cohenin kvarteti (İsrail), sonra isə Etibar Əsədli (fortepiano) və qrupu səhnəyə çıxb. Hər iki konsert izleyicilərə xoş ehval və zəngin təessürat bəxş edib. Qeyd edək ki, Bakı Caz Festivalının konsert proqramları oktyabrın 30-dək davam edəcək.

"Azadlıq" partiyası niyə AMİP-i hədəfə alıb?

Siyasi müxalifət daha bir partiyalararası qarşidurma ərəfəsindədir

"Azadlıq" partiyasının sədri Əhməd Oruc Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) ünvanına sərt açıqlamalarla çıxış edərək, şəxsi "facebook" hesabında özünü də təmsil olunduğu "Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi"ndə təmsil olunmayan partiyalara soyuq münasibətini sərgiləmişdi. Qeyd edək ki, adıçəkilən "mərkəzdə" "Azadlıq" partiyası ilə yanaşı, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), "Ümid" partiyası, Müsavat və digərləri təmsil olunurlar.



Məsələnin maraqlı məqamlarından biri də budur ki, son zamanlar siyasi müxalifət daxilində heç bir birliklərde və bloklarda təmsil olunmayan və bundan sonra da təmsil olunmayacağını bəyan edən AMİP-in "Azadlıq" partiyasının sədri Əhməd Oruc tərəfindən hədəfə alınması təeccüblü görünür. Belə ki, Əhməd Oruc bildirib ki, "milli demokratik" prosesdə olan partiyalar AXCP istisna olmaqla, adıçəkilən "mərkəzdə" təmsil olunur və AMİP-lə AXCP-ni dəfələrə tədbirlərə dəvət etsələr də, bu partiya həmin təsdbirlərə qatılmış: "Mən hesab edirəm ki, nə vaxtsa qatılacaqlar... AMİP isə, ümumiyyətlə, siyasi proseslərdə yoxdur,

məsələn, son president seçkilərində nə "Milli Şura"ya qoşuldu, nə özü ayrıca namədələ çıxış etdi, ne hakimiyəti, ne kimisə dəsteklədi, nə də seçkinin yekunları ilə bağlı mövqə bildirdi".

Əhməd Oruc: "AMİP-in latin elifbası ilə hələ də yaxşı yaza bilməyan vulkanizator sədri..."

Diger tərəfdən, "Azadlıq" sədri AMİP-i siyasi partiya kimi qəbul etmədiyi də dile gətirib: "Bele partiya olar? Yəqin hakimiyətdən heç bir sıfırı olmamışdı. Açıqlı mən məcbur olmasam xosum gəlməyən, ikrəh doğu-

ran hər hansı bir məsəle haqda danışmırıam. Amma bəllidir ki, AMİP Azərbaycanda "milli hakimiyətin" (AXC-Müsavat iqtidarınnı - M.Q.) yixılması üçün Moskvanın təşkil etdiyi qiyamda iştirak edən murdar bir partiya kimi yadda qalıb... Son parlament seçkilərində (2010-cu il nəzərdə tutulur - M.Q.). AMİP-in latin elifbası ilə hələ də yaxşı yaza bilməyen vulkanizator sədri İctimai Televiziyadakı 4 dəqiqəlik çıxısını müxalifəti hədələməyə sərf etdi".

"Bu hesabla Etibar bay dünya demokratiyasında əsas söz sahibi olmalı, öz ölkəsində demokrati-

Ölkəmizdə 22 min 700 nəfər işsiz və işaxtaran vətəndaş işlə təmin olunub



Əmək ve Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşgulluq Xidmeti (DMX) orqanları tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində 22 min 700 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib. Bu dövrde 1297 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub. Nazirliyindən AzərTAc-a bildiriblər ki, DMX-nin Bakı, Naxçıvan, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki əmək birjaları tərəfindən hesabat dövründə 3 min 143 nəfər müvəqqəti xarakterli iş yerlərinə göndəris verilib. Qeyd edək ki, əmək birjaları natamam iş günü və natamam iş həftəsi üzrə işləyənlərin boş vaxtları ərzində əlavə qazanc əldə etmələri üçün onların qısamüddətli işlərlə təmin olmasına kömək göstərir. Bununla əlaqədar əhalidən müxtəlif növ işlərin görülməsinə dair sıfarişlər qəbul olunur və müvəqqəti xarakterli işlər üçün müraciət edən vətəndaşlara təklif edilir.

"İşgalçi ölkə heç kimə məhəl qoymadan min cür hoqqadan çıxır"

"Beynəlxalq Qızıl Xaç Komitesi, xarici teşkilatlar bu gün də bu istiqamətdə işlər aparırlar". Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev 20 ildən sonra ermənilər tərəfindən əsir və girov götürürlən azərbaycanlıların video görüntüsünün yayılması məsəlesi -ne münasibət bildirərən deyib. Deputatin sözlərinə görə, bu məsələ haqqında dəfələrə deyilər: "Hesab edirəm ki, tezliklə bu məsələ öz həllini tapacaq və ermənilər tərəfindən əsir və girov götürürlən azərbaycanlılar öz doğma yurdlarına qaytarılacaq. Çünkü artıq həmin məsələnin həll olunması zamanı yetişib. Bu gün heç kimə sərr deyil ki, Ermənistanda əsir və girov götürürlən azərbaycanlılar var. İşgalçi ölkə hər zaman terrorçuluq fəaliyyəti ilə meşğul olub və bunun da qarşılığında əsir və girov götürüb. Bir sözlə, heç kimə məhəl qoymadan min cür hoqqadan çıxırlar".

yanın babası olmalı idi, axı hanı?"



Müxalifət boş qazanı danğıldadır

İLHAM

Bu gün müxalifət düşərgəsində hamı danışır. Hər kəs öz iddiasını, öz hikkəsini digərlərinə yeritməyə çalışır. Bu da müxalifətin idarəolunmaz bir vəziyyətlə üzləşməsinə gətirib çıxarır. Nəticə isə arzuolunmazdır. Yəni parçalanmalar, qopmalar kütləvi xarakter daşımaqdadır. Qisaca statistikaya nəzər yetirsək, bəlli olar ki, son bir ay ərzində müxalifət partiyalarını ümumilikdə 600-700 nəfər tərk edib. Əgər Müsavatdan qopmalar Arif Hacılının başqan seçiləməsinə etirazla bağlıdır, AXCP-dən istefalar Əli Kərimlinin qeyri-ciddi, həm də səhv siyaset yürütməsi ilə əlaqədardır. "Ümid" partiyasında isə parçalanmanın başlıca səbəbi İqbal Ağazadənin hələ də partiyani maşın alverçisi təfəkkürü ilə idarə etməsidir. ADP-yə gəldikdə isə, Sərdar Cəlaloğlunun özünü bozbaş mollalarsayağı aparması və vaxtaşarı olaraq Azərbaycanın tarixi şəxsiyyətləri ilə bağlı öz düşünəcəsinə və əxlaqına uyğun fikirlər səsləndirməsi, partiyada gərginlik ocağının istefalarla müşayiət olunmasına gətirib çıxarır. Digər partiyalarda da eyni proseslərin baş verməsi yenə də liderlərin bir növ düşünülməmiş siyaset aparmaları ilə bağlıdır.

Fuad Qəhrəmanlı AXCP-nin parçalanmasında maraqlı görünür

Müxalifə partiyalarının düşdüyü acınacaqlı və faciəvi durum heç də partiya sədrərini narahat etmədiyi gösterir. Çünkü qopmalar seriyasını dayandırmaq üçün partiya sədrərini cəhd göstərmirlər. Əksinə, səhvlerini davam etdirməklə, mövcud ağır vəziyyəti bir qədər də dərinləşdirməyə təkan verirlər. Deyək ki, AXCP sədrinin keçmiş müşaviri Şakir Abbasov Əli Kərimliyə "elvida" deyib, istəfə bəyanatı verdikdən sonra partiya funksionerləri xor dərnəyinin cükküldəyən üzvləri kimi hərəkətə keçərək Şakir Abbasovu tənqid və təhqir etməyə başlıdalar.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Ş. Abbasov müəyyən qüvvələrin süpürgəcisi adlandıraraq, ona iqtidar tərəfindən müəyyən şirnikləndirici vədlər verildiyini iddia etdi. Məhz onun bu cür açıqlamasından sonra AXCP-nin Abşeron və Sabirabad rayon təşkilatlarından ümumilikdə 8 nəfər istəfa verdiyini bəyan etdi. Prosesin davam edəcəyi proqnozlaşdırılır. Çünkü istəfa verən hər bir şəxs haqqında partiya rəhbərliyinin təhqirramız ifadələr səsləndirməsi sıra üzvlər arasında ciddi narazılıqlara yol açıb. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı ibadətgahının tərəfdarlarını cəzalandırmaq məqsədi ilə onları partiyadan uzaqlaşdırır. Müsavatda isə Arif Hacılı müəyyən hallarda istefaların sürətləndirilməsində özü bir-başa maraqlı olduğunu nümayiş etdirir. Daha doğrusu, qatı rəqibi hesab olunan Qubadlı

Əli Kərimlinin pul ötürəni

Azərbaycanda aranı qarışdırmaq istəyən qüvvələr
Xədicə İsmayılin əliylə Əli Kərimliyə pul ötürürülər

Məlum olduğu kimi, oktyabrın 12-də "Milli Şura" adlı qurumda toplaşan 5-10 nəfərin təşkilatlığı ilə mitinq keçirildi. Əslində mitinqə gələnlərin sayına nəzər yetirəndə buna mitinq də demək olmaz. Məlumdur ki, bu mitinq Avropanın müxtəlif qurumlarının, o cümlədən erməni lobbisinin təhribi və maliyyə dəstəyi ilə keçirilirdi. Məqsədləri də guya Azərbaycanda insan haqlarının pozulması və buna qarşı ölkə cəmiyyətinin etiraz etməsini dünyaya göstərmək idi. Lakin bu mitinqdə "Milli Şura"nın qarşısına qoyduğunun heç biri alınmadı. Çünkü ölmüş təşkilatda heç bir elektoratdan söhbət gedə bilməz və yenidən mitinq keçirməklə nəyisə sübut etmək olmaz. İkincisi isə, müxalifət partiyalarından heç biri bu mitinqə öz dəstəyini göstərmədi. Həmin mitinqdə yalnız Müsavat partiyası iştirak edirdi ki, onların da hərəsinin əlinə bir şəkil verib aşağıda saxlayırdılar. "Milli Şura"nın mitinqi bütün hallarda xaricdən planlaşdırılmış aksiya idi.



"Milli Şura"nın bu mitinqinin maliyyəsi Qərb dairələri tərəfindən göndərildiyini deyən Əli Kərimliyə yaxın şəxslərden birinin sözlərinə görə, Qərb bu mərhələdə "Azadlıq" radiosunun müxbiri Xədicə İsmayıldan vasitəçi kimi istifade edir: "Artıq coxularına bəllidir ki, Xədicə İsmayılin adı mütəmadi olaraq bir sıra xoşagelməz məqamlarda həllandırılır. O, ölkəmizin milli maraqlarına zərər vuran qüvvələrin əlinde peşkaya, asan idarə oluna bilən alətə çevrilib və az qala hər addimında bunu sübuta yetirir. Eley "Milli Şura"nın keçirdiyi mitinqin maliyyə məsələsində də X.İsmayılin adı həllanır. Doğrudur, evvəllər bu missiyani Leyla Yunus həyata keçirirdir. Artıq onun əməlləri faş olunandan sonra hebsxanadadır. Buna görə də Qərb maliyyə dəstəyini Xədicə İsmayılin vasitəsi ilə həyata keçirir. "Milli Şura"nın mitinqinə gələnlərin 90 faizinə pul verilmişdi. Yəni ora çıxanlar hamisini siyasi muzdalu hesab etmək olar. Onu da unutmaq lazımdır. Deyil ki, Xədicə İsmayılin hər zaman Əli Kərimliyə yaxınlığı ilə seçilər. Yəni indi də xarici qüvvələrin verdiyi AXCP sədrinin maaşını Xədicə İsmayılin getirir".

"Casus" qalmaqlı ilə gündəmə gələn Xədicə İsmayılin

Məlum olduğu kimi, bir müddət öncə ABŞ-dan gələn bəzi şəxslərlə görüşərək onlara "casus siyahısı" təqdim edən və sonradan isə daha bir "casus"

qalmaqlı ilə gündəmə gələn Xədicə İsmayılin ilə bağlı məsələ radikal düşərgənin ən əsas müzakirə obyektine çevrililib. Xatırladaq ki, Virtualaz.org saytında jurnalist Eynulla Fətullayevin "Tam mexfi: ABŞ keşfiyyatçıları və Xədicə İsmayılin casus hesabatı..." adlı yazısında AXCP-yə yaxınlığı ilə tanınan Xədicə İsmayılin Bakida səfərde olan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin tədqiqatçıları - Con Zadroznı və Daniel Vajdiçə göründüyü bildirildi. Yazıda qeyd edildi ki, X.İsmayılin həmin şəxslərə bir siyahı təqdim edib. Siyahıda isə radikal düşərgənin bir sıra şəxslərinin hakimiyətlə işbirliyində olması iddia edilir.

Daha sonra X.İsmayılin yeni bir "sənəd" ilə gündəmə gəldi. Belə ki, o, sosial şəbəkələrdə "tam mexfi" qrifli sənədi yayaraq iddia edirdi ki, guya bu sənədi ona 2011-ci ilde MTN-in hansısa keçmiş işçisi ötürüb. Lakin X.İsmayılin guya həmin vaxt əlinde bu sənədde yazılışlarının düzgün olduğunu təsdiqləyən delil-sübut olmaması üzündən məktubu ictimailəşdirmək istəməyib. Maraqlıdır ki, bundan əvvəlki "casus siyahısında" yüzlər düşərgədaşını ABŞ xüsusi xidmət orqanlarına "təqdim edən" X.İsmayılin ikinci "sənəddə" yer alan adamın adını flomasterle pozub. Ümumiyyətlə, X.İsmayılin ABŞ-a ötürdüyü "casus siyahısı" yayılan gündən radikal düşərgə təmsilçiləri bu "siyahı"nın X.İsmayıla AXCP sədri Əli Kərimli tərəfindən sıfariş edildiyini bildirdilər. Beləliklə, bütün bunlar onu göstərir ki, Ə.Kərimli anti-azərbaycançı dairələrin "sifarişlərini" alan tek ün-

vana çevrilmək üçün öz düşərgədəşərə "casus" adı da verməyə hazırlıdır.

Sərdar Cəlaloğlu: "Xədicə İsmayılin AXCP-nin, xüsusilə də Əli Kərimlinin maraqlarını müdafiə edir"

Bu məsələ ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, X.İsmayılin jurnalist kimi de qərəzlidir. Onun sözlerinə görə, X.İsmayılin həm də siyasetçi tərəf kimi çıxış edir, müəyyən qüvvələri müdafiə, müəyyən qüvvələri isə gözardı edir. ADP sədri deyib ki, X.İsmayılin eməkdaşı olduğu "Azadlıq" Radiosu da birbaşa Əli Kərimli ilə əlaqəli işləyir: "Xədicə İsmayılin faktiki olaraq AXCP-nin, xüsusilə də Əli Kərimlinin maraqlarını müdafiə edir. Xədicə İsmayılin hər zaman ölkədə gedən ictimai-siyasi proseslərdə açıq-əşkar şekilde və birmənalı olaraq Əli Kərimlinin maraqlarını müdafiə etdiyini göstərib".

ADP sədri onu da qeyd edib ki, X.İsmayılin ABŞ nümayəndələrinə təqdim etdiyi məlum siyahı Ə.Kərimlinin siyasi məqsədləri istiqamətində hazırlanıb. Göründüyü kimi, öz "siyasi mübarizə"ndə hər zaman şəntaja üstünlük vermiş Ə.Kərimli "Milli Şura"nın mitinqdə də analoji yolu tutaraq, anti-azərbaycançı dairələrin radikallara ayırdığı ianələrə sahib olmağa öz keşmiş və indiki "müttəfiqlərinə" belə bədalaq gəlmək isteyir və AXCP-də baş verən proseslər də bunu bir daha sübut edir.

ÜLVI

Qarşılıqlı ittihamlar AXCP ilə Müsavatın axırına çıxacaq

Müxalifət düşərgəsində yaranan qarışdurmalar partiyaların parcalanmasına getirib çıxarmaqdadır. Xüsusilə də, Müsavat və AXCP-dən daha çox istefalar baş verməkdədir. Bunun da sebəbi hər iki partyanın bir - birinə düşmən gözündə baxmasıdır. Yəni bir-birini sıradan çıxarmaq istəyi netice etibarile daxili qopmalara getirib çıxarır. İndiki məqamda Müsavat partiyası "Milli Şura"nın uğursuzluğa döklärən aksiyasından sonra mitinq keçirməyi planlaşdırır. Bu, onu da onu deməyə əsas verir ki, Müsavatla AXCP arasında rəqabet səngimək bilmir. Əksinə da ha da gərginşər. "Azadlıq" Hərəkatçılar



Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Müsavatla AXCP arasında qarşılıqlı ittihamlar 1992-ci ildən indiyə qədər davam etməkdədir. "Çünki hər iki partyanın birinin digərinə qarşı paxilliq hislərinin olması ilə bağlıdır. Bir sözü, nə qədər ki, Əli Kərimli

l, Isa Qəmbər və Arif Hacılı siyasetdə olacaqsə, hər zaman da onların arasında bir-birilərinə qarşı rəqabət olacaqdır. Həzirki mərhələ də, bu iki partyanın istek və arzusu Azərbaycanda ne isə xoşagelməz bir vəziyyət yaradaraq özlərini xaricdə olan havadarlarına nümayiş etdirməkdir. Çünkü bu vasitə ilə onlar isteyirlər ki, xaricdə olan qüvvələrdən maddi və mənəvi yardım alsınlar. Amma bu cür reklam niyyəti də onlara uğur getirmir. Bir sözə, müxalifət heç nəyi düşünmedən özüne sərf eden hərəketlərə el atır və ancaq sonda meglub olur".

GÜLYANƏ



Günel Müsavatda mövlud olacaq

SAMİR

Deyilənə görə Günel Mövlud yenidən Müsavat partiyasına, özü də başqan müşaviri vəzifəsinə gətirilir. Guya partiyadan gedən funksionerlərin yerini daha güclü olanlarla doldurmaq istəyirlər. Dolayısı ilə "siz getdiniz, daha nüfuzlusu gəldi" demək istayırlar. Amma kişilər düz fikirləşirlər, Günel Mövlud daha "nüfuzlu", "məşhur" və canlara dəyəndir. Sağ olsun ki, müxalifətdə heç kimin xətrinə dəyməyib, ona görə də bütün müxalifələr Günelin ərinə əsl "qəhrəman" kimi baxırlar. Bir sözə, Müsavatın "yataq dövrü" başlayır.

Günel gündəmə Leyla Yunusa dəstək verməklə gelir. Özü də təkid edir ki, "Saxarov" verilmədən də, heç olmasa Nobel verilməlidir L.Yunusa. Bu vaxta kimi Nobel alanların vay halına, gərek mükafatlarını aparıb qaytarsınlar. İlk dəfə olacaq ki, Nobel mükafatına vətən xaini namızəd kimi göstərilecek. Yene Saxarovu başa düşmək olardı, erməni ailəsində böyük, arvadı da erməni olan Saxarovun adına olan mükafatın L.Yunusa verilmesi yerine düşərdi. Mən bunu əlyəhina deyildim, eger verilse id, L.Yunus tarixə olğduğu kimi düşəcəkdi. Heyf konqolu həkimdən. Saxarov mükafatını alan ilk adamdır ki, dövlətinə xəyanət etməyib.

Maraqlı bir məlumat oxudum. Saytlar yazıb ki, Müsavat partiyasının qarşısında mitinq keçiriləcək. Axi kim keçirə bilər deyə, yaxını tıkladım. Allah müxalifətçilərimizdən heç bir şübhəliyi əsirgəməyib. Sən demə, Müsavatın qabağında mitinqi Hüseyin Məliklə Qubad İbədoğlu birləşərək reallaşdıracaqlar. Arif Hacılının saxta yolla başqan seçilməsinə etiraz əlaməti olacaq bu mitinqdə dediklərinə görə yüzlərə adam iştirak edəcək. Əvvəller deyirdilər, Isa Qəmbər kimi mən də inanmirdim, Q.Ibədoğlu partiyada əməlli-başlı müşküle çəvlib. Necə deyərlər, İ.Qəmbərin ağıbənni qara əskiye büküb.

Gələn ay Müsavat partiyası da mitinq keçirmə niyyətindədir. AXCP ilə bəhsə girib. İkisinin birlikdə 350-400 nəfərlə iştirak etdiyi mitinqdə görəsən Müsavat ayrıraqda nə qədər adamlı iştirak edə bilərlə? Jurnalistləri, polisləri, "İŞİD"-çiləri, ortada toxmaq vurulanları çıxsaq meydana heç ne qalmır ki.

P.S. Eşitdiyimə görə, Müsavat rəhbərliyi öz aralarında topaz düzəldib. Rəhbərlikdə olan 6-7 nəfər mütəmadi olaraq öz aralarında futbol pul qoyurlar. Dünən "Qarabağ"ın "Dnep" üzərindəki 1:0 qələbəsi Arif Hacılıya 500 manata başa gəlib.

XX esrin 80-ci illerin sonu, 90-ci illerin evveli təfəkkürde və ictimai həyatda böyük dəyişikliklər baş verdi. Totalitar sistemin dayaqlarının zəifləməsi nəticəsində vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna başlandı. Yeni siyasi qurum və partiyalar yarandı, cəmiyyət həyatında demokratikləşmə baş verdi. R.Mirzəzadə göstərir ki, cəmiyyət həyatında aparılan dəyişikliklər respublikada yeni ictimai-siyasi təşkilatların yaranmasına səbəb olmuşdur. Həmin təşkilat və cəmiyyətlərin bir çoxu öz ətrafında qadınları da birləşdirir. Bu gün qadınlar da yaranmış problemlərin həlli yolunda aparıcı hərəkat və təşkilatlara yaxından köməklik göstərirler.

Diqqəti celb edən məsələlər dən biri də budur ki, kiçik qruplardan, təşkilatlardan tutmuş böyük siyasi partiyalaradək və dövlət strukturlarında müyyən sahələrə rəhbərliyədək bütün vəzifələrdə olan qadınların şəxsi təsir gücü, sosial-siyasi proseslərdə əsas həlledici təsir gücünə malik olmaq imkanını inkar etmir. Cəmiyyətə, hətta ailəyə belə yaradıcı mövqədən müdaxilə etməyən qadın, hə-qiqəti etiraf etməliyik ki, bu gün

meydanına atılması, onların da davranışında baş verən siyasetləşmənin təsirləri özünü açıq göstərmişdir. Heç bir siyasi təhlil və siyasi təbliğ olmadıqdan, müvafiq tənzimətmə mexanizmləri, istiqamətin forması müyyən olunmadığından bu proses arzuolunmaz hallar yaratmış, bu isə bəzən qadınların həyatında əsaslı dəyişikliklərə gətirib çıxarmışdır. Bu gün müasir həyatımızda qadınların siyasi feallığı getdikcə aktiv bir hal almışdır. Qadınlar artıq global səviyyədə, BMT-nin, Avropa İttifaqının işində, dünyada baş verən proseslərdə, dövlətin idarə olunmasında, yerli idarə orqanlarında, keçirilən seçkilərdə fəal iştirak etmişlər.

Ulu Öndər Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət merkezində saxlamaqla qadınların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışmışdır. 1998-ci ilde Azərbaycanda qadınların rolunun artırılması haqqında» Sərəncam imzalanmışdır. Bu Sərəncamda dövlət strukturları tərafından daha yüksək diqqət tələb edən öncül sahələr müyyənəşdirilmişdir. Ulu Öndər Heydər Əliyev bu Sərəncamla

da qadılara qarşı, zorakılığın bütün formalarının, qadın ticarəti, istisnalar, fahisəliyin qarşısının alınması məsələlərinə ayrıca bir bölmə hər edilmişdir. Sənəddə qadın hüquqlarının pozulmasında təqsirkar şəxslərə qarşı qanunla nəzərdə tutulan qaydada mesuliyyətə cəlb etmə də daxil olmaqla, müvafiq ölçülerin götürülməsi nəzərdə tutulur. Gülgəz İbrahimova göstərir ki; MFP-ni həyata keçirmək və gender tarazlığında nail olmaq üçün QPDK idarələrə Şura təsis etmişdir. Dövlət idarələrinin nümayəndələri (focal points) və qadın QHT-lərin dən ibaret olan şura koordinasiya funksiyasını yerine yetirir. İdarələrə Şuranın üzvləri müntəzəm görüşlər keçirərək, MFP-nin icra vəziyyətini müzakirə edir, manələri və onların həlli yollarını müyyən edirlər.

Azərbaycanda qadınların vətəndaş, sosial-iqtisadi və siyasi hüquqlarına dair qanunvericiliyinin tətbiqi ümumi yuridiksiyalı məhkəmələr və Konstitusiya Məhkəməsi tərefindən təmin edilir. Lakin hazırda məhkəmə sistemi xaricində olan təşkilatlar da mövcuddur:

- Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyası;
- Dini Qurumlarla İş üzrə Dö-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə
dəstəyi ilə "Vətəndaş cəmiyyəti, hüquqi dövlət
quruculuğu" istiqaməti çərçivəsində hazırlanıb

Vətəndaş cəmiyyəti və hüquqi dövlətdə qadın siyasetinin spesifik xüsusiyyətləri

də təriflənir və məzəmmət, təqnid hədəfindən uzaq olur. Belə olan halda qadın yenə, ümumiyyətlə, götürüldükdə, bir şəxsiyyət, bir fərd kimi sayılmaq imkanlarından məhrum edilir.

Qadınların ictimai-siyasi proseslərdə fəal iştirak etməsi bir sira mühüm amillərlə bağlıdır. Əvvələ, illər boyu toplanıb qalmış problemlərin həlli zərurəti cəmiyyətin bütün üzvləri kimi qadınları da yeni proseslərdə iştirak etməye sövq etmişdir. Bu proseslər ne qədər ziddiyətli xarakter daşışa da, öz məzmunu etibarilə mütərəqqi cəhətləre malikdir. İkincisi, bütün dünyada genişlənən demokratik qadın hərəkatı öz təsirini göstərməkdədir. İndi dövünün təhlükəli nüvə silahlarından xilas olmaq təsəbbüsü yeni nəslə öz sözünü demek imkanı yaratmışdır. Bu prosesin fonunda qadınlar demokratik, ekoloji, mənəvi arenalarda kök salmış neqativ halları aşkarcasına təqnid etmek imkanı elə etmişdir. Üçüncüsü, indi keçmiş SSRİ xalqlarının hər birinin həyatında milli dirçəliş, milli özünlüdər və eləcə də, müasirleşme prosesi gedir. Dördüncüsü, qadınların həyatına müasir sivilizasiyanın ümumbəşəri keyfiyyətlərinin harmonik təsirini qeyd etmək olar. Vaxtile mənəvi dəyərlərin yalnız siniflik nöqtəyi-nəzərindən qütbələşdirilməsi müyyən məhdudiyyətlərə müşaiyət olmuşdur. Lakin zamanın təcrübəsi və sınağı göstərir ki, bəşəri olan milli olanı zənginləşdirir və eləcə də, öz növbəsində, milli bəşəri olanın qanuni bərabərhüquqlu komponentidir.

Respublikada dövlət müsteqililiyinin bərpə edilməsi və möhkəmləndirilməsi uğrunda mübarizədə minlərlə qadının da siyaset

qadınların dövlət və ictimai həyatda irəli çəkilməsində mövcud köhnə bazanı demokratik dövrde yenileşdirdi. Məlumdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 55-56-ci maddəsində qadınlar da daxil olmaqla bütün vətəndaşların dövlətin idarə olunmasına iştirak etmək hüquq təsbit edilir. Onlar dövlət orqanlarında qulluq etmək və bütün seçkilərdə qeydəşərsiz iştirak etmək hüququna malikdirlər.

Ulu Öndərin 6 mart 2000-ci il tarixdə "Azərbaycan Respublikasında Dövlət Qadın Siyasetinin həyata keçirilməsi haqqında" verilən 289 sayılı Fərmanın böyük əhəmiyyəti oldu. 2000-ci ilin ilk aylarında Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı hazırlanmışdır. Bu plan 1995-ci ilde Azərbaycanın qoşulduğu "Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi haqqında" Konvensiya və Pekin Fəaliyyət Platformasında qəbul edilmiş strategiyalar əsasında respublikadakı mövcud vəziyyəti və prioritetləri nəzərə almaqla tərtib edilmişdir. Plan problemlərin beynəlxalq standartlara uyğun şəkildə hellinə yönəldilmiş nazırlık, komite, qeyri-dövlət və beynəlxalq təşkilatların iştirakı ilə hazırlanmış və bütün problemləri sahələrdə gender bərabərliyinə yönəldilmiş dövlət sənədidir. "Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı" adlanan bu sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetin 6 mart 2000-ci il tarixli, 33 sayılı qərar ilə təsdiq etmişdir.

Bu sənəd dövlət programlarının hazırlanmasını, habelə qadın problemləri ilə əlaqədar konkret təxirəsalınmaz tədbirlərinin görülməsini nəzərdə tutur. Bu Fəaliyyət Planının

İstəyi Komitəsi;

- Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi;
- İnsan Hüquqları üzrə Parlament Komissiyası və s.

MFP prokurorluq orqanlarına gender bərabərliyinə nail olma və qadın zorakılığının problemlərinə qarşı diqqəti artırmağa imkan verdi. AR-in Əmək Məcəlləsinin 16-ci maddəsindəki müddəalara əsasən, emək münasibətlərində cinsi mənsubiyetinə və digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol veren işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır. XXI əsrde beynəlxalq cəmiyyət qarşısında duran ən əsas məsələlərdən biri qadınların tərəqqisidir. Buna görə de Azərbaycanda qadınların durumunun yaxşılaşdırılması məsələsi dövlət programlarında birmənali şəkildə öz əksini tapdı.

G.İbrahimova daha sonra yazır ki, Azərbaycan Respublikasının bütün Qanunları (Cinayet Məcəlləsi, Mülki Məcəllə, Əmək Məcəlləsi, Aile Məcəlləsi və s.) və normativ-hüquqi aktlarında qadınların bərabər hüquqlarının təsbit edilməsi diqqət mərkəzində saxlanılır ki, bunlar bütövlükde konstitusiya əsasında işlənib hazırlanmışdır. Bu qanunlarda qadınlara qarşı ayrı-seçkiliyə yol verən müddəələr yoxdur və qanun əsasında insanlar cinsi mənsubiyetə görə məhdudlaşdırılmışdır. Qanunvericilik insan hüquqları və mənafelərini cinsi mənsubiyetdən asılı olmayaq qoruyur və əsas beynəlxalq humanitar aktların tələblərinə cavab verir. Lakin qanunları konkret işlərde gerçəkləşdirilmək üçün me-

nizmlər hazırlanmamışdır. Qanunvericilikdəki müddəalara gender baxımından düzəllişlər etmək üçün tədbirlər hazırlanmalıdır ki, cinsi bərabərlik - de-yure daha hərtərəflə təsbit olunsun, kişi və qadınlar üçün bərabər imkanlar - de-faktō təmin edilsin. Qüvvədə olan qanunların əksəriyyətinin sovet dövründə qəbul edilməsini və hazırda beynəlxalq hüquq normallarına uyğunlaşdırılmasına ehtiyac duyulduğunu nəzərə alsaq, qanunvericilik sahəsində bəzi gender qeyri-bərabərliyi stitüsündə hərbi məkəlləfiyyət barədə heç bir məhdudluğundan nəzərdə tutulmayıb (madde 76), əslində hekimlər istisna olmaqla, qadınlar hərbi xidmətə çağırılmışdır. Cinayət Məcəlləsində qadınlar tərefindən və ya onlara qarşı törədilmiş cinayətlərlə bağlı 15 maddə vardır. Bundan əlavə, elə cinayətlər vardır ki, onlara görə ancaq kişilər cəzalandırılır, halbuki bu cinayətləri qadınlar da törədə bilər (zorlama, nikaha daxil olmağa mane olma, poliqamiya və s.). Qadınlara kişilərden ferqli olaraq bir sıra ağır ceza tədbirləri (ömürlük hebs cəzası, hebs müddətinin çekilməsi zamanı xüsusi saxlama rejimi) tətbiq edilmişdir. Bu cəza tədbiri qadınlar üçün ölüm hökmünün legvinən bir il əvvəl aradan götürülmüşdür.

G.Ibrahimovanın fikrincə, QPDK Milli Qanunvericiliyin tam gender ekspertizası üzrə program hazırlanmasına və onun gender bərabərliyi baxımından adekvat-gerçekləşdirilməsi üçün tədbirlər işlənməsini tövsiyə edir:

- keçid dövrü üçün seçki qanunvericiliyində dəyişiklik edilsin

və qadınlara seçkilərdə iştirak üçün kvota verilsin;

- qərar qəbul edilən bütün səviyyələrdə gender tarazlığına riyəyt edilən;

- qadının ailədəki rolunun qanunvericilikdə eks olunması;

- qadınlar arasında nikahın azalmaması üçün tədbirlərin işləniləbiləcək;

- təcrübədə nikah müqavilələrindən istifadənin başlanması;

- cinsi təcavüze görə məsuliyyətin gücləndirilməsi;

- şəxsi məsələ hesab edilməli olan ailədaxili zorakılıq da daxil olmaqla, qadınlara qarşı zoraki cinayətlərin istintaqı və məhkəmə baxışi zamanı qadınların qanunvericiliklə qorunmasının təmin ediləcək;

- həm evdən kənar, həm də ailədə işləməyə imkan verən tədbirlərin işləniləbiləcək;

- atalıq, habelə valideynlərə qayğı ilə əlaqədar kişilərə sosial məzuniyyətlərin verilməsi;

- ölkədə bütün sahələr üzrə (ailələrdə, cəmiyyətdə) gender ekspertizasi üzrə sistemli işin aparılması.

Bu kişiler və qadınlarla bağlı gender uyğunsuzluqlarını qanunların tətbiq edildiyi konkret halları aşkar etməyə kömək edəcəkdir.

Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu şəraitində uğurlu dövlət qadın siyaseti yürütülmüş Ulu Öndər Heydər Əliyev deyirdi: "Azərbaycan qadınları öz oğullarına, bilişlərinə, istedadlarına görə dünya qadınları içerisinde özünəməxsus, həm də çox yüksək yer tuturlar. Ona görə de biz qadınla-rımla fəxr edirik".

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Yüksək dozada vitaminlər ömrü azalda bilər

Sotlandiyinin Qlazqo Universitetinin mütəxəssisləri təsdiq edirlər ki, C ve E vitaminlarının yüksək dozasi sağlamlığa ziyan vura ve ömrü qısalda bilər. İnsan orqanızının C vitamini hasıl etmədiyi nəzərə alınarsa, orqanızın hüceyrələrinin normal fəaliyyəti üçün gün ərzində bu vitamindən 40 milliqram qəbul etmək lazımdır. E vitamini hüceyrənin strukturunu qoruyub saxlayır, ona olan gündəlik tələbat qadınlar üçün 3 milliqram, kişilər üçün 4 milliqram təşkil edir. Lakin həblərdə və eləvələrdə vitaminların miqdarının faizi düzgün göstərilmir və göstərilən məlumatdan 100 dəfə çox ola bilər. Həmin universitetin professoru Kolin Selman deyir: "Əlbəttə, vitaminlər sərbəst radikallara təsir edərək orqanızın qocalmaya qarşı mübarizə aparmasına kömək edir. Lakin vitamin çatışmazlığını qida ilə aradan qaldırmak daha təhlükəsizdir. Rəngarəng rasion sağlamlığının əsasıdır". B3 vitamini, yaxud nikotin turşusu - canlı hüceyrələrin bir çox oksidleşme reaksiyalarında iştirak edən vitamin tam təhlükəsizdir. Böyüklerin ona gündəlik tələbatı 15-20 milliqramdır. Bununla yanaşı, eksperimentlər göstərmişdir ki, niasin immuniteti min dəfə gücləndirir, bu zaman orqanızın müdafiə funksiyaları o qədər artır ki, o, qızılı stafilokokdan və digər ciddi viruslardan təbii müdafiə qazanır. Alımlar əmindirlər ki, çox yüksək dozalarda bu vitamin hətta immun çatışmazlığı virüsün inkişafının qarşısını almağa qadirdir. Niasin həm də təhlükəsizdir.

Nəğmə oxumaq xarici dil öyrənməyə kömək edə bilər

Sotlandiyali linqvistin tədqiqatları göstərir ki, öyrənmək dildə nəğmə oxumaq daha səmərəli ola bilər. zex2.ru saytı yazıır ki, tədqiqatların müəllifi, Edinburg Universitetinin əməkdaşı doktor Karen Ludke macar dilini öyrənənlər üzərində apardığı müşahidələr əsasında bu qənaətə gəlmüşdür. K.Ludke deyir ki, macar dilinin mürekkebliyini nəzərə alaraq bu dili seçmişdir. Elmi tədqiqat aparmaq ideyası isə K.Ludke hələ Nyu-Yorkda əcnəbilərə ingilis dilini tədris edərkən xarici dilin öyrənilməsi prosesinin daha səmərəli üsullarını tapmaq bərədə düşündüyü zaman yaranmışdır. Beləliklə, 18-29 yaşı şəxslərdən ibarət 60 nəfərlik sınaq qruplarını üç hissəyə ayırmışlar: birinci qrup üçün tapşırıq ingilis dilində cümlələrin macar dilində tərcüməsinin adı mətn kimi oxunmasından, ikinci qrup üçün-həmin tərcümənin nəğmə kimi oxunmasından, üçüncü qrup üçün isə tərcümənin nəğmə ilə tekrarlanan müəyyən ritmdə qiraətindən ibarət olmuşdur.

TOPLU SMS

"Aztelekom" İB müştərilərinizin Sizə daha yaxın olması üçün Toplu SMS xidmətini təklif edir

Kampaniyalar və endirimlər
Korporativ tədbirlərə dəvətlər
Ödənişlər haqqında məlumatlar
Bayram və doğum günü təbrikləri və s.

Bu xidmət vasitəsilə mobil telefon istifadəçisi olan müştərilərinizə lazımi məlumatı qısa zamanda çatdırıa biləcəksiniz



Mesajlarınızı bir anda minlərlə ünvana çatdırın,
müştərilərin rəhbət və məmənuniyyətini qazanın,
rəqiblərdən öndə olun!



www.aztelekom.org

012 122

QAYNAR XƏTT

www.facebook.com/AztelekomIB
aztelekom@aztelekom.net

"Aztelekom" İB

Az 1122, Bakı şəhəri, Tbilisi 187
(+994 12) 344 00 00

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavini:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur.
Qəzetdə AzərTAc, SIA, APA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500

Ses

Son sahifə

25 oktyabr

"Qarabağ"ın "Avropa firtınası" davam edir!



Muerremin gözəl qolu azarkeşləri sevindirib. Beş dəqiqə sonra Vüqar Nadirova da sarı vərəqə göstərilib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsi "Qarabağ"ın minimal üstünlüyü ilə yekunlaşdırıb - 1:0.

Görüşün ikinci hissəsində hər iki komanda əzmkarlıq nümayiş etdirse də, hesabda dəyişiklik olmayıb. Bu hissədə "Qarabağ" və "Dnepr" in iki oyunçusu sarı vərəqə ilə cəzalandırılıb. Beləliklə, görüş 1:0 hesabı ilə "Qarabağ" komandasının xeyrinə başa çatıb. Bu qələbə ilə Ağdam təmsilçisi Avropa Liqası yarışlarının qrup mərhələsində qələbə qazanan ilk Azərbaycan komandası kimi tarixə düşüb. "Qarabağ" turnirdə növbəti oyununu noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda "Dnepr" komandasına qarşı keçirəcək. Qeyd edək ki, qrup mərhələsi çərçivəsində "Qarabağ" ilk oyununu doğma meydanda Fransanın "Sent-Etyen" komandasına qarşı keçirib və görüşdə hesab açılmayıb. İkinci oyunda İtalyanın "İnter" komandasının qonağı olan "Qarabağ" rəqibinə 0:2 hesabı ilə məglub olub.



Azərbaycan UEFA-nın əmsallar cədvəlindəki mövqeyini qoruyub

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin III turundan sonra UEFA-nın əmsallar cədvələ açıqlanıb. AzərTAc xəber verir ki, avroliqada keçirilən 24 qarşılaşmadan sonra siyahıda müəyyən dəyişikliklər olub. İyirmi doqquzuncu pillədə qərarlaşan Azərbaycanın yeganə təmsilçisi "Qarabağ" hesabımıza növbəti xallar qazandırıb. Ağdam klubunun Ukraynada "Dnepr" i 1:0 hesabı ilə məglub etməsi Azərbaycanın əmsalına 0,500 xal elavə edib. Neticədə son 5 mövsümə əsasən yılanan əmsalımız indi 12,000-ə bərabərdir. Bunun 3,125-i cari avrokubok ilində əldə olunub. Buna isə "Qarabağ" 1,750, "İnter" 0,750, "Neftçi" 0,625 xalla töhfə verib.



AFFA Böyükəga Hacıyevi İsveçrəyə göndərdi

Isveçrənin Nyon şəhərində UEFA tərefindən "UEFA Coach Education: Student Exchange" programının çərçivəsində seminar keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan təmsilçiləri də iştirak edib. Belə ki, UEFA-nın dəveti ilə AFFA tərefində "Pro" kateqoriyalı lisenziya kurslarında iştirak edən məşqçilər də seminar qatılıblar. Nyona göndərilenlər arasında millinin məşqçisi Aslan Kərimov, "Neftçi"nin sabiq baş məşqçisi Böyükəga Hacıyev, AZAL-in baş məşqçisi Tərlan Əhmədov, həmçinin Bəhman Həsənov, Etibar İbrahimov, Fatih Kavlak, Adil Şükürov, Elşad Quliyev, Daril Villard, Murad Yoldaş və Azər Bağırov yer alıb.

Futbal üzrə "Payız turniri"nin qalibi müəyyənləşib

AFFA-nın və "Bakcell" şirkətinin dəstəyi, Əlliillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə qüsurlu əlliillər arasında keçirilən futbal üzrə "Payız turniri" başa çatıb. AzərTAc xəber verir ki, Azərbaycan Texniki Universitetinin idman kompleksində keçirilən turnirin qalibi "Şimşək" komandası olub. İkinci yeri "Birlik", üçüncü pilləni isə "Zirvə" tutub. "Birlik" komandasının üzvü Mürşəd Hüseynov isə ən yaxşı qapıcı, "Zirvə" kollektivindən Güleli Baxşiyev isə ən yaxşı oyuncu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu "Şimşək" komandasının üzvü Telman Hüseynov olub.

